



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 6-7 dekabr 2014-cü il Şənbə № 298 (6007) Qiyməti 40 qəpik

Xəbər

Goranboyda
məktəb direktoru
sınıfdə
özünü
gülələdi

yazısı səh.14-də

Gündəm

"Hökumət benzinin qiymətini bahalaşdırır" xəbəri yayıldı



Tarif Şurası yayılan məlumatlara reaksiya verdi; bəs iqtisadçılar nə deyr?

yazısı səh.12-də

Arif Hacılı və Rauf Arifoğlu görüşdü

yazısı səh.3-də

**Astroloqun 2015 proqnozu:
deputatların 40 faizi dəyişəcək...**

yazısı səh.13-də

**Qubad İbadoğluunun hərəkatının
ayrıca qərargahı olacaq**

yazısı səh.11-də

**"KİV haqqında" Qanunun
sərtləşməsinə reaksiyalar gəldi**

yazısı səh.6-da

**Tanınmış şairin nəvəsi yol polisinin
vurduğu üçün həbs edildi**

yazısı səh.14-də

**Bakı marketləri daha
Kanada toyuqları satmır**

yazısı səh.3-də

**Müxalifət mübarizə meydanını
sosial şəbəkələrə dəyişib**

yazısı səh.11-də

**Prezident tapşırıdı - girovlarımızın
ailələrinə ev veriləcək**

yazısı səh.12-də

**Gözel görünmək üçün...
ölməyə dəyərmi?**

yazısı səh.13-də

İşçi Qrup əvvələ bağlı toplaşacaq

yazısı səh.3-də

**Əyalətlərdə dəhşətli
qəzalar: 3 ölü, 6 yaralı**

yazısı səh.14-də

**14 dekabr mitinqinə hazırlıqlar
müzakirə olundu**

yazısı səh.8-də



**Keçmiş nazır
istintaqa
çağırılmasın-
dan danışdı**

İlşad Əliyev

yazısı səh.4-də

İqtidar məşhur jurnalistlə bağlı son qərarını verdi

Xədicə İsmayılin həbsinin şok səbabları

Jurnalist AzadlıqRadiosunun və "Meydan TV"-nin keçmiş əməkdaşı Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanılmış cinayət işi üzrə dindirililə; Səbəylə Rayon Məhkəməsində onun barəsində 2 aylıq həbs-qətimkən tədbiri seçilib; vəkili isə Xədicə İsmayılin siyasi səbəblərə görə türməyə salındığını deyib

05.12.2014



yazısı səh.5-də

**ABŞ yeni səfirini Bakıya göndərir -
sanksiyalar yenidən gündəmdə**

Rəsmi Bakı ilə münasibətlərin gərginləşdiyi bir vaxtda Vaşinqtonda Azərbaycana qarşı sanksiyalar müzakirəyə çıxarılır; ABŞ-in ölkəmizdəki səfirliyi ittihamlara cavab vermədi; vitse-spiker: "Administrasiya rəhbərinin konkret mövqeyi Amerika siyasetini yönləndirənləri düşündürməlidir

yazısı səh.9-də



**Sərdar
Cəlaloğlu AXCP
sədrini ilə bağlı
şok faktlar
açıqladı**

yazısı səh.6-də



**Pirəli Orucov
sükutu
pozdu**

yazısı səh.10-də

6-7 dekabr 2014



Qroznı qırğını haqda rəsmi məlumat: 14 polis, 10 yaraqlı ölüb

Rusyanın Daxili İşlər Nazirliyi Çeçen Respublikasının paytaxtı Qroznıda dekabrin 4-də baş vermiş silahlı hücumla bağlı rəsmi açıqlama yayıldı. Dekabrin 4-nə keçən gecə Qroznıda yaraqlılar yol polisi postuna hücum ediblər, daha sonra sohberdəki Mətbuat Evinin və onun yaxınlığında orta məktebi əle keçiriblər.

"Mediaforum" saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin 5 dekabr açıqlamasında toqquşmalarda 14 polis əməkdaşının həlak olduğu bildirilir. Milli Antiterror Komitesinin məlumatına görə, əməyatlarda 10 yaraqlı öldürülüb.

İlham Mirzəyevin vəziyyəti ağırlaşıb



Həbsde olan tənimsiz teleaparıcı İlham Mirzəyevin sohbeti yenidən ağırlaşıb. Bu barədə azvision.az-a İlmirzəyevin vəkil Xanlar Bayramzadə məlumat verib. O bildirib ki, teleaparıçı hazırda tibb məntəqəsində müalicə olunur. "İlham Mirzəyevin sohbeti yenidən ağırlaşıb. Hazırda tibb məntəqəsində müalicə olunur. Beyin və boyun nahiyyəsində ağrılardır. Çok xəstədir".

X. Bayramzadə qeyd edib ki, dekabrin 9-da İlham Mirzəyevin apəlyasiya şikayəti üzrə məhkəmə olacaq: "Lakin dəqiq bilmirəm ki, o, məhkəmədə iştirak edə biləcəkmi? Bu barədə hələ ki heç ne deyə bilmerik".

Vəkil onu da qeyd edib ki, İlmirzəyevin ailəsi tez-tez onunuñ görür.

Katırladaq ki, İlham Mirzəyev Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsindiriləb.

Müsəlmanın xac gəzdirməsi düzgündürmü?

Kənan Rövşənoğlu: "Xaçın Həzrəti İsaya və xristianlığa aidiyəti yoxdur"

Müsləman Aygün Kazimovanın qızı İlqarə anasının facebook səhifəsində üzərində xac şəkli hekk edilmiş gödəkə ilə şəkil çəkdirərək paylaşıb. Gənc qızın bu addımı bir şoh insanın qəzobinə sebəb olub. Çoxları bu addımın bir qədəm olduğunu və İlqarənin şəkli qədəm şou xətrinə yaydırdı. İlqarə və anası Aygün Kazimova isə yazılın röylərə cavab bildirməyiblər. Ümumiyyətlə, tanınmışlar və sade vətəndaşlardan kimi hallara tez-tez təsadüf olunur. Müsləman olmalarına baxma yaraq xac işarəsi hekk olunmuş geyimlərdən və ya akcessuarlardan istifadə edirlər. Əksəriyyətdə xac işarəsi xoşlara gəldiyi üçün bəzək kimi istifadə etdiklərini deyir. Bu gün paytaxtın istənilən aksesuar satılan məkanlarında da bu cür işarələr satılır.

Maralıdır, bir müsləmanın bəzək xatirinə olsa da, xac akcessuarlarından və ya üzərinə xac şəkli eks edilmiş geyimlərdən istifadə etməsi düzgündürmü?

Dini ekspert Kənan Rövşənoğlu bunun müsləman qayda-qanunlarına zidd bir hərəkət olduğunu bildirdi: "Xac simvol olaraq Həzrəti İsanın çarmixa çəkilməsinin simvoludur. Bu simvol bütövrəstlikdən başqa bir şey deyil. Xac işarəsi xristianlığın simvolu kimi qəbul olunmur. Düzdür, Həzrəti İsa Allahın peyğəmbəridir və adı Quranda 30 yerde hörmətlə cəkilir. Amma xac Həzrəti İsanı eks etdi. Bir müsləmanın xac formasında olan akcessuarlardan, geyimləndə istifadə etməsi müsləmanlığın qaydaları ilə ziddiyət təşkil edir. Bir sözlə, xacın İslama görə Həzrəti İsaya və xristianlığa aidiyəti yoxdur".

□ Günel MANAFI

Başsağlığı

Milli Strateji Düşüncə Mərkəsinin sədri İsa Qəmbər Vəzir Zeynalova
əməsi
Zeynalov Şafat Həmid oğlunun
vəfatından kədərləndiyini bildirir, dərin hüznla başsağlığı verir.

Lavrov Kəlbəcər girovlarını azad etməyə çağırıb



"Məsuliyyət Ermənistanın üzərinə düşür"



ATƏT

-in fealiyyətdə olan sədri, İşvercərin xarici işlər naziri Didiér Burkhalter Azərbaycan və Ermənistani Büyüklü Sülh Sazişinə hazırlaşmağa çağırıb. APA-nın Bazələ ezmə olunan müxbirinin verdiyi məlumatə görə, D. Burkhalter ATƏT-in Xarici İşlər Nazırları Şurasının Bazeldə keçirilən 21-ci iclasının birinci iş günündən sonunda çıxışı zamanı Ukrayna böhranının və digər münaqişələrin mövcudluğunun Avro-Atlantik və Avrasiya məkanı üçün ciddi təhlükə olduğunu qeyd edib.

D. Burkhalter həmsədri ölkələrin bəyanatını dəstəklədiyi bilidir: "Mən bu bəyanatı böyükərəm və tərəfləri Böyük Sülh Sazişi üzərində danışqlara başlamaq barədə çağırışlara toxunaraq deyib: "Prezidentlərin Paris görüşündən dərhal sonra Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də dəstəklənən Böyük Sülh Sazişi üzərində işləməyə hazır olduğunu bəyan etmişdi. Xarici işlər naziri Elmar Məmmədyarov Bazeldə keçirilən ATƏT Nazırı Şurasının iclasında çıxışı zamanı Böyük Sülh Sazişi üzərində işləmək üçün Azərbaycanın hazır olduğunu bir daha vurğulayıb. Elmar Məmmədyarov çıxışında onu da qeyd edib ki, Ermenistan bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir. Göründüyü kimi, Azərbaycanın mövqeyi bu məsələdə də tam şəkildə aydınlaşdır. İndi bu çağırışının adekvat şəkilde cavablandırıbmak üçün bütün məsuliyyət Ermənistənən üzərinə düşür".

Mediaforum" saytının məlumatına görə, Xarici İşlər Nazirliyinin sözcüsü Hikmet Hacıyev



Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağda Ermənistən Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevi tezliklə azad etməyə çağırıb. Bu barədə Rusiyam xarici işlər naziri Sergey Lavrov Bazeldə keçirdiyi mətbuat konfransında bildirib.

APA-nın İsvəçrə ezmə olunan müxbirinin Dilqəm Əsgərov Rusiya vətəndaşı olması və Rusiyənin bu məsələdəki mövqeyi barədə sualına cavabında S. Lavrov bildirib ki, Moskva girovaların qaytarılmasını və ya dəyişdirilməsini isteyir.

"Azerbaycan və Ermənistən prezidentləri 2010-cu ilde Həşter-xan görüşündə imzaladıqları sənədlə esirərin mübadiləsində məxanizm yaratmaq barədə öhdəlik götürüblər. Biz prezidentləri bu öhdəlikləri yerine yetirməyə çağırırıq", - deyə S. Lavrov vurğulayıb.

"Lotu Quli"nin vəkili döyülmə videosundan danışdı

Azərbaycanlı kriminal "Zayka" kimi tanınan Zaur Əliyev işgənce vərilməsi sohnesi eks olunan video yayılib. Həmin videoda "Zayka"ya inanılmaz işgəncələr verilənən işgəncələr vərənər Azərbaycanda həbsənən məşhur "qanuni oğru" "Lotu Quli" İeqəbli Nadir Səlifovun tərəfdarlarıdır. İddia edilir ki, "Zayka" roqib komandanın hesab edilən başqa bir "qanuni oğru"nun tərəfdarıdır.

N. Səlifovun vəkili Kamandar Nəsibov müvəkkili ilə bağlı yayılan xəberlərə münasibət bildirib. Vəkil "Yeni Məsusat" a deyib ki, müvəkkili ilə bir müdəddərdir ki, gö

rüşüm: "Həmin videoda kim-kimi öldürüb, döyüb bilmirəm. Həmişə olduğu kimi, Nadir Səlifovla bağlı yayılan boş söhbətərdir".

Yayılan videodan belə anlaşılır ki, "Zayka" (Zaur Əliyev) azadlıqda olarkən "Lotu Quli"nin ünvanına bir çox yerlərdə təhqirəmiz ifadələr işlədir. Buna görə dəhşətli əzablara məruz qoyulan "Zayka" "Lotu Quli"ni söyüdüyünən görə üzr isteyib. Ona verilən işgəncələr bi neçə kamera ilə çəkilib. "Zayka"nın hansı klana aid olduğu barədə birməddərlik fikir yoxdur. Onun "Lotu Quli"yə qarşı açıq savaşması "Rövşən Lənkərənski"nin adamı olduğu fikrini yaratmışdır. "Zayka" "Lənkərənski"nin adamlıdır, uzun illərdəki, oğru dünəyinin iki "nəhəngi" arasında ədəvet dəha da qızışacaq. Ehtimala görə, "Rövşən Lənkərənski"nin adamları "Lotu Quli"nin yanındalarından kimse eyni şəkildə aşaqılıyacaqlar. Zaur Əliyev bu il noyabr ayının 8-də Moskvada həbs olunub. Onun həbsi düşmənlərinin qisas alması üçün fürsət yaradıb. Necə olubsa, "Zayka" "Lotu Quli"nun adamları ilə eyni həbsxanaya salınıb? Bu zaman "Zayka"dan söyüşlərin "hesabı" sorulub. Onlar başçı "Lotu Quli" ilə telefon bağlantısı yaradaraq "Zayka"ya işgəncə vermək üçün təlimatlar alıblar.

□ E.HÜSEYNOV



AzNews.az
AzNews.az
AzNews.az

Müdafiə naziri HHQ-nin Mərkəzi Komanda Məntəqəsində olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava və Qüvvələrinin döyük hazırlığını yoxlamaq məqsədilə Mərkəzi Komanda Məntəqəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "mediaforum" saytına verilən məlumatə görə, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bildirib ki, ölkə prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev tapşırığına əsasən Hərbi Hava Qüvvələrində qısa müddət ərzində döyük hazırlığının yüksəldilməsi məqsədilə böyük işlər görülüb, Mərkəzi Komanda Məntəqəsi ən müasir avtomatik idarəetmə sistemləri təchiz edilib.

Məntəqədə yaradılan şəraitə tanış olan müdafiə naziri Hərbi Hava Qüvvələri tərəfindən hava məkanındaki keşfiyyat məlumatlarının toplanması, təhlili, o cümlədən qarşılardın vaxtında qəbul edilməsinin vacibliyini şəxsi heyətin diqqətinə çatdırır.

General-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin idarə edilməsi, iş bacarığının təkmilləşdirilməsi, model-ləşdirmə programı əsasında Hərbi Hava Qüvvələrinin döyük fealiyyətlərini idarə edən heyətin praktiki vərdişlərinin artırılması, özünü və düşmən aviasiyasının, hava hücumundan müdafiə vasitələrinin imkanları, xüsusiyyətləri, döyük təbqiqin analiz edilməsi barede Hərbi Hava Qüvvələri komandanlığının qarşısında tapşırıq qoyub.

ABŞ-in Ermənistanda yeni səfiri Senat komitəsindən keçdi

ABŞ Senatının Xarici əlaqələr komitəsi dekabrin 4-de Ermənistana səfir təyin olunan Riçard Millzin namizədiyini tövsiyələyib. Millz hazırda ABŞ-in Livandakı səfirinən müaviniyidir.

Millz əvvəller ABŞ-in Maldadakı səfirliyinin müvəqqəti işlər vəkili postunu tutub, Parisdə, Dublində, Londonda, Bağdadda, İslamabadda diplomatik xidmət keçib. O, həmçinin Dövlət Departamentinin konsul şöbəsində Azərbaycan və Ermənistən istiqaməti üzrə çalışıb.

Diplomatın fransız və rus dillərini bildişi xəbər verilir.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə ve Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfli qiymətə və dəha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

"Elm" tədris mərkəzi MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühəsibat - anbar - bank işi
- Məktəbə qədər həftədə 5 dəfə
- Sürçülükdə kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 mərt. R.Rüstəmov-44
Tel/Faks: (012) 421-10-46; 408-44-43;
Mob: (055) 660-60-95; (050) 203-55-95
Ünvan: 2. «İnşaatçılar» metrosu 60 mərt. «Iran» klinikasının yanına
Tel/Faks: (012) 434-88-28; 408-44-74;
Mob: (055) 660-07-05



Keçmiş nazir istintaqa çağırılmasından danışdı

İrşad Əliyev: “Kimin günahı varsa, yəqin cəzasını alacaq”; Baş Prokurorluq sabiq icra başçısının adı keçən cinayətlə bağlı məlumat yaydı

Sabiq kənd təsərrüfatı naziri, Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İrşad Əliyevin adı hallanan cinayət işi ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bu haqda "Yeni Müsavat" a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, Kürdəmir rayon Mollakənd-Axtacı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablaşma Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Bas İdarəsində araştırılıb.

Araşdırmalar zamanı "Avtotransyol" MMC-nin sədri Əfqan Zeynalovun Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdürü - baş memar Sarif Əsgərovla əlbir olub qeyd edilən avtomobil yolunun tikintisi zamanı ümumiyyətde 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil edib rəsmiləşdirərək dövlət büdcəsinin vəsaitini mənimsemələrində, habelə öhdəsinə götürdüyü işi keyfiyyətli qayda da yerinə yetirməməsi səbəbindən avtomobil yolunun bir hissəsinin dağıılması nəticəsində dövlətin qanunla qorunan menafelərinə 143 min manat məbləğində mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsemə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittihad elan edilməklə barələrdə məhkəmənin qərarı ilə həbs-qətimkən tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, axar.az Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış araştırma ilə bağlı istintaqa cəlb edilənlər sırasında Kürdəmir Rayon İcra Hakimiyətinin başçısı olmuş İşşad Əliyevin də olması haqda məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, araştırma İşşad Əliyevin icra başçısı işlədiyi dövrədə Kürdəmir-Mollakənd-Carlı avtomobil yoluñun çəkilməsi üçün ayrılan dövlət vəsaitinin mənimşənilməsi faktı üzrə başlanıb.

Irşad Əliyev dekabrın 5-də “mediaforum” saytına açıqlama verib. Sabiq nazir deyib: “Məni hər hansı istintaqa cəlb etmeyiblər, prokurorluğa və ya başqa hüquq-mühafizə orqanına ifadə verməyə çağırılmamışam”.

2012-2014-cü illərdə Kürdəmirin icra başçısı olmuş İrşad Əliyev bildirib ki, Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun bəzi hissələrinin keyfiyyətsiz çəkilməsinə görə araştırma aparılır. İrşad Əliyev qeyd edib ki, Kürdəmirin icra başçısı olduğu dövrə korrupsiyaya, rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsi hallarına qarşı barışmaz mövqə tutub: "Mənimlə birlikdə işləyən insanların korrupsiya və rüşvətxorluğa yol verdiklərinə inanmiram. Məsələ ondadır ki, Kürdəmir-Mollakənd-Carlı yolu şoran torpaqlardan, gölməçələrdən keçir. Yalnız Kürdəmir ərazisində deyil, o bölgədə çəkilən başqa yollarda da tez-tez çökəmələr baş verir. Kürdəmir-İmişli avtomobil yolu ikinci kateqoriyalıdır, amma çəkilməsindən iki-üç il sonra orada da çökme baş vermişdi. Daha aşağı kateqoriyalı Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun hansısa hissələrində çökəmə olması mümkündür. Bu, ərazinin quruluşu, qurultalarının coxluğu ilə bağlıdır".

□ F HÜSEYNOV

Dekabrin 5-də Mətbuat Şurası (MŞ) media kapitanları mən bir araya toplayaraq "İnformasiya təhlükəsizliyinin qorunmasında medianın rolü" mövzusunda tədbir keçirib. Musavat.com-un məlumatına görə, tədbirdə ölkənin aparıcı kütləvi-informasiya vasitələrinin rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Müdafiə Nazirliyinin təmsilçiləri iştirak edib.

sursları kifayət qədər məqsədli
yönlü şəkildə informasiya siyaseti
həyata keçirirlər. Ermənistanın
tanın işğalçılıq siyasetinin da
vəm etdiyinin və bu səbəbdən
növbəti təxribatlar töredəcəyi
nin istisna olunmadığını bildirir.
Rən V.Əliyev medianın bu kim
məsələlərdə diqqətli davranışının
masının vacib olduğunu vurğulayıb:
"Hazırda dünyada və regionda
cərəyan edən proseslər, son
bir neçə ayda Ermənistanla
Azərbaycan arasında gedən Dağılıq
Qarabağ münaqişə

- duğunu, mövcud söz azadlığı mühitindən sui-istifadə halları-nın, yaranmış vəziyyətə qeyri-adekvat reaksiyaların təhlükə həddinə çatdığını göstərdi".

V.Əliyev qeyd edib ki, avqustda baş verən hərbi əməliyyatların zamanı Azərbaycanın keçirilib və Nazirlər Kabinetinə təqdim olunub".

V.Dərgahlı həmçinin qeyd edib ki, media üçün "Dövlət sərənin mühafizəsi üzrə vacib məlumatlar" adlı xüsusi broşür hazırlanıb və bu jurnalistlər üçün hazırlanıb.

“APA-Holdinq”in rəhbəri Vüsalə Mahirqızı isə bildirib ki,

Media kapitanları informasiya tehlükəsizliyini müzakirə etdi

Əflatun Amaşov: "Jurnalistlərin peşəkarlığının artırılması üçün Mətbuat Şurası qarşısında vəzifə qoyulub"



MŞ sədri Əflatun Amaşov çıxışında bildirib ki, tədbir Prezident Administrasiyası və Müdafiə Nazirliyi ilə birgə keçirilir. Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd bu ilin avqustunda cəbhə xəttində baş verən əməliyyatlar zamanı mədiada yayılan məlumatlarla bağlı yaranmış durumu bir daha müzakirə etməkdir. O bildirib ki, bu hadisədən sonra dövlət başçısı İlham Əliyev 24 sentyabr tərəfində 742 sayılı sərəncam verib və aidiyəti qurumlar bu sərəncamdan irəli gələn məsələləri yerine yetirirlər. Keçirilən tədbir də həmin yönədə aparılan işlərdəndir. Ə.Amaşov qeyd edib ki, medianın həmin hərb əməliyyatlar zamanı sərgilədiyi mövqə o qədər də aydın və bələnsiz olmayıb. Yəni avqustda cəbhə xəttində baş verənlərdən sonra bir sıra KIV-lər cəmiyyətə düzgün informasiya çatdırmaq istiqamətində vəzifələrini layiqinçə yerinə yetirə bilməyiblər. Bundan sonra da jurnalistlərin peşəkarlığının artırılması üçün Mətbuat Şurası qarşısında vəziyyət qoyulub.

Prezident Administrasiyasının təmsilçisi Vüqar Əliyev isə qeyd edib ki, bir müddət əvvəl erməni diversiya qrupunun törətdiyi təxribatlar, işğal altındakı ərazilərimizdə keçirdiyi hərbi təlimlər, hərbi vertolyotun vurulması və sair məsələlərdə ermənilər məqsədyönlü şəkildə informasiya müharibəsi də aparırlar. Onun sözlərinə görə, həmin olaylar zamanı mədiada yayılan xəbərlər açıq şəkildə göstərdi ki, erməni re-

si ile bağlı müşahidə olunan gərginlik cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması məsələsini daha qabarıcı şəkildə aktuallaşdırıb. Müşahidələr onu deməyə əsas verir ki istər coğrafi mövqeyinə, istərsə də inkişaf seviyyəsinə görə regionun aparıcı ölkəsi olan və tam müstəqil siyaset yürüdən Azərbaycan həm müxtəlif xaricdairoların, həm də Ermənistannın və erməni lobbisinin davamı, məqsədönlü informasiya təxribatlarına məruz qalır. Bütönlü tərəfdən bəzi antimilli daxili qrupların və maraqlı xarici qüvvələrin birgə fəaliyyəti neticəsində Azərbaycanın demokratik inkişafı ilə bağlı real vəziyyət beynəlxalq ictimaiyyətə təhrif olunmuş formada təqdim edilir. Digər tərəfdən isə onların Ermənistən və erməni lobbisi ilə üst-üstə düşən mövqeyi və bəzəyi istiqamətlər üzrə sinxron işbirliyi həm də ümummilli məsələlərin həllində Azərbaycanın milli maraqlarına zərbə vurur. Xüsusi silə cari ilin avqustun əvvəllerində erməni diversiya qruplarının Ermənistən-Azərbaycan dövlət sərhədində və qoşunların temas xəttində töretdiyi təxribatlar, ötən ayın sonlarında düşmən dövlətin işğal altında olan ərazilərimizdə keçirdiyi herbi təlimlər və Ermənistən silahlı qüvvələrinə məxsus vertolyotun vurulması bir tərəfdən erməni təbliğatının konturları əhatə dairesi və hədəflərini dəqiqləşdirmək üçün ciddi əsas yaratmış, digər tərəfdən deyəcək olursa, Azərbaycanın informasiya mədəniyətində müxtəlif boşluqların olmasına səbəb olmuşdur.

- üçün tədbirlər həyata keçirilib
ve nəticəsi də var. V.Əliyevin
sözlərinə görə, son baş verən
hadisədə - erməni helikopteri-
nin vurulması zamanı Azərbay-
can mediası daha peşəkar dav-
ranıb. O, jurnalistlərin hərbi mə-
lumatları Müdafiə Nazırlığı ile
əlaqələndirməli olduğunu vur-
ğulayıb. V.Əliyevin sözlərinə
görə, bununla bağlı Müdafiə
Nazırlığı xüsusi kitabça da ha-
zırlayıb və o kitabça redaksiya-
lara pavlanacaq.

Müdafie Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da çıxış edərək bildirib ki, dövlət başçısının "Azerbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistən Respublikası Silahlı Qüvvələri ilə temas xəttində bəzi təhlükəsizlik məsələləri müzakirə olunacaq.

lik tədbirləri haqqında” səren-camı nazirlik tərəfindən diqqətə alınıb və bununla bağlı ciddi işlər görülməkdədir. O, həm təmas xəttində əhali ilə, həm əsgəri birləşmələrlə iş aparıldığını bildirib: “Müdafiə nazirinin müvafiq qərarı ilə ”Silahlı Qüvvələrdə kütləvi informasiya vəsitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat“

hazırlanaraq qoşunlara gönderilib. Sənəddə kütłəvi informasiya vasitəlerinin nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistin hərbi obyekte buraxılması qaydaları və digər məsələlər öz əksini tapıb. Ölkə başçısının 24 sentyabr tarixli sərəncamının yerinə yetirilməsi məqsədi "Jurnalistlərin cəbhəbovu zonada akkreditasiya da təklif edib.

Digər çıxış edən bir neçə media təmsilçisi isə bildirib ki, media ümumi maraqları müdafiə edən bir vasitə kimi fəalliyət göstərməlidir. Sonda Ə.Amaşov tədbirdə səslənən təkliflərin ümumiləşdirilərək müvafiq qurumlara təqdim ediləcəyini bildirib. O, həmcinin deyib ki, media ilə bağlı bu cür tədbirlər davamlı olacaq.

— Du — ~~verschwindet~~

İqtidar məşhur jurnalistlə bağlı son qərarını verdi

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıllı dekabrın 5-də həbs olunub. Belə ki, günorta saatlarında Baş Prokurorluq jurnalist Xədicə İsmayılin həbs olunması üçün məhkəməyə təqdimat verdiyi haqda məlumat yayıb. Məlumatda təqdimata Səbayəl Rayon Məhkəməsində baxılacağı vurgulanıb. Bundan sonra Xədicə İsmayıllı məhkəməyə aparılıb.

O da bildirilib ki, X.İsmayıllı prokurorluğa intihara cəhd göstərmiş Tural Mustafayev adlı şəxsin işi üzrə çağırılıb. Bu il oktyabrın 21-də Milli Park ərazisində 1984-cü il təvəllüdü Tural Mustafayev intihar etmek məqsədilə el arasında "siçan dərmən" adlandırılaraq tərkibini sink-fosfitdən ibarət olan zəhərli preparat qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İntihara cəhd göstərən T. Mustafayev istintaqa bildirib ki, onu buna Xədicə İsmayıllı sövq edib. Belə ki, o zaman AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olan X.İsmayıllı T. Mustafayevi işdən çıxarıbmış. Söyügedən məhkəmə isə əvvəlcə vəkilin iştirakı olmadan davam edib, daha sonra vəkil de iştirak edə bilib.

Məhkəmədə prokuror 3 ay həbs isteyib. Məhkəmə heyəti müşavirəyə gedib və bir neçə saatlıq fasildən sonra qərar açıqlanıb. Məhkəmə prokurorluğun təqdimatına baxıb və X.İsmayıllı barəsində 2 ay müddətinə həbs-qətimkən tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Vəkil Elton Quliyev APA-ya bildirib ki, X.İsmayıllı Cinayət Məcələsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir. Vəkil həbsin siyasi motivləri olduğunu deyib.

Araşdırmaçı jurnalistin həbsinə münasibət isə birmənali olmayıb. İlk olaraq Müsavat Partiyası bəyanat yayaraq həbsi pisleyib.

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov isə musavat.com-a açıqlama verərək qeyd edib ki, X.İsmayıllıın həbsinin detallarından xəbərsizdir. Bununla belə, qurum hadisəni diqqətə saxlayacaq. "Biz diqqətə saxlayacaq. Müvafiq qurumlara müraciət edib məsələ ilə bağlı açıqlama istəyəcəyik. İndiki şəraitdə bir şey söyləmək olmaz. Biz işin obyektiv araşdırmasını istəyəcəyik. Xədicə İsmayıllıın həbsi diqqətimizdə olacaq" deyə o bildirib.

MŞ idarə Heyətinin üzvü Azər Həsər isə qeyd edib ki, X.İsmayıllıın həbsinin səbəblərinin aydınlaşacağına görəyir və bu həbsdən narahat deyil: "Xədicə İsmayıllıın bir qədər ziddiyətli jurnalist fəaliyyəti olsa da, tanınan jurnalistləri sırasındadır. Həbsi ilə bağlı xüsusi endişə duymuram. Müyəssif şübhələr var hüquq-mühafizə orqanlarında. Məsələ tam araşdırılmadıqca, hüquq-mühafizə orqanlarının işinə kölgə salmaq istəməzdəm. Ümid edirəm ki, Xədicə İsmayıllıba bağlı bütün şübhələr hüquqi müstəvəde, qanun çərçivəsində araşdırılacaq. Göresən, doğrudanm o, sərf jurnalist fəaliyyəti ilə məşğuldur, yoxsa doğrudanm qanunsuz əməllərə bulaşib ve hüquq-mühafizə orqanlarının əlində de bununla bağlı əsaslı şübhələr var? Araş-



Xədicə İsmayıllıın həbsinin sok səbəbləri

Jurnalist AzadlıqRadiosunun və "Meydan TV"-nin keçmiş əməkdaşı Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib; Səbayəl Rayon Məhkəməsində onun barəsində 2 ay həbs-qətimkən tədbiri seçilib; vəkili isə X.İsmayıllıın siyasi səbəblərə görə həbs edildiyini deyib



dırma aparılmasıın əleyhine deyiləm. Ancaq bir jurnalistin bu cür hallarla üzülməsi de xoşbəxt edən həllər deyil".

Media Hüquqları İnstitutunun eksperti Xalid Ağalyev isə dedi ki, X.İsmayıllıın həbsi narahatlıq və təəssüf doğurur: "Bir jurnalistin, özü də çox tanınmış, sərt tənqidçi jurnalistin həbsi təbi ki, ilk növbədə narahatlıq doğurur. Xədicə İsmayıllı Azərbaycanın en tanınmış jurnalistlərdən biridir. Təkcə Azərbaycanın da deyil, daha geniş arealda səs-küy yaradan, hökumət nümayəndəlerinin qınağı ilə qarşılanan jurnalist araşdırmalarının müəllifidir. O, həm də son zamankar, ictimai fəaliyyətlə de məşğul idi, bu sahədəki fəaliyyəti de nezəreçarpacaq idi. Belə bir şəxsin uyğun görünməyən ittihamları məsuliyyətə cəlb edilməsi sözsüz ki, çoxlu suallar yaradır. Eyni zamanda təəssüf ki,

Azərbaycanda ifadə və söz azadlığının durumu ilə əlaqəli pozitiv düşüncələrin üzərindən xətt çəkmış olur. Fikrimcə, jurnalistin həbsi həm ölkəmizin göründüsüne ciddi neqativ şəhərlər qatacaq, həm də ölkədə onsuza dairəsi lap çox daralmış tənqidli medianın gözünün daha da qorxudulmasına ciddi təsir göstərcək".

Qeyd edək ki, bu il fevralın 17-də Xədicə İsmayıllı facebook şəbəkəsində Milli Tehlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerdəşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırladı. Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ilde ölümdürünü deyib.

Söyügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstinta-

taq İdəresində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sırrını yayma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin materialda öz adının hallandığını iddia edən Elman Türkoğlu da Xədicə İsmayıllı məhkəməyə verib. O, iddia ərzisində jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtən) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib. Bu iddia üzrə oktyabrın 9-dan bəri Binəqədi Rayon Məhkəməsində proses gedir.

Xədicə İsmayıllıın həbs olunacağı haqda yayılan xəberlər və ona qarşı irəli sürülen ittihamlara, məhkəmə prosesində adı hallanan MTN-in keçmiş zabiti Ramin Nağıyev ölkə.az-a verdi.

Eli Kərimli niyə "zopa siyaseti" arzulayır?

Elsad MƏMMƏDLİ
elshad1978@mail.ru



AXCP sədrinin dialoq və barış təşəbbüslerinə çamur atmasının və pasportsuz qalmasının sırrı...

Bir oxları siyasetlə məşğul olmayı "çirkin iş" hesab edir. Əslində isə çirkin olan siyaset deyil, siyasetlə zətn çirkin mahiyyətlərin məşğul olmasıdır. Bütün peşələr beledir; məsələn, bıçaqdan həkim insani xilas etmək, kriminal mahiyyətli birisi isə qətl üçün istifadə edir. Yəni günahkar bıçaq deyil, onu pis məqsədlə istifadə edəndir.

Eynilə siyaset də beledir. Onunla saf, səmimi, xalqı, dövləti üçün yanın məşğul olarsa, bundan fayda görmək olar. Amma bununla mahiyyətə xain, yalnız öz maraqlarını düşünən təbii ki, istifadə etdiyidə, təbii ki, siyaset "çirkin" olacaq...

Hazırda görmümüzün önünde belə bir nümunə baş vermekdədir: Dağılmış, sıradan çıxmış AXCP adlı qurumun rəhbəri Əli Kərimli xalqa, dövlətə bəlkə də son pişliyini etməkdədir. Adam özü başda olmaqla, etrafındakı bir neçə nəfərlə birlikdə sözün əsl mənasında şərəfə kampaniyası aparır. Hədəf kimi də "Yeni Müsavat"ı seçiblər. Bu dəstənin qəfildən üzərimizə hücumu keçməsinin səbəbi coxlarına aydın olmasa da, ölkədə baş veren prosesləri izləyənlər üçün aydındır. Deymim, siz də bilin: Əslində, Batumdakı forumdan bu adamlar bir bəhanə kimi istifadə etdilər. Onlara sadəcə şərəfə kampaniyasına başlamaq üçün hansısa bir bəhanə lazım idi. Əli Kərimlinin dərdi başqadır. O, son vaxtlar gündəmə gələn dialoq çərçivələrindən təşviş düşüb. AXCP sədri siyasi mübarizəni düşməncilik formasında aparmaqla özünü tamamən bitirib. Elə hesab edir ki, ölkədə siyasi dialoq, bu istiqamətdə müzakirələr başlayarsa, o, bütün bu proseslərdən kənardə qalaçaq. Diqqət edin, bu adamlar məhz müxalifet liderlərinin hakimiyətə dialoq təklifi etməsindən və bu müraciətə qarşı tərefin "mükündür" reaksiyasından, "Yeni Müsavat"ın da bu mövzuda xəbərlərə həssas yanaşmasını gördükdən sonra qəzəbelə meydana atıldılar. Səbəb çox sadədir və açması budur: Ə.Kərimli düşünür ki, hakimiyət müxalifətlə onszu dialoqa gedəcək, bu da siyasi sehnədən tamam silinib gedəcək. Odur ki, dərhal "aranı qatmaq" əmrini verdi və özə də qəlembə sarılıb böhtən kampaniyasına start verdi. Məhz bizi hədəf seçməsi də ondan qaynaqlanır ki, "Yeni Müsavat" güclü tribunadır, xalqa realilləri cətdir, insanlar həqiqəti anlaysı. Kərimli isə bu pozitivlərə "xəyanət" damgası vurmaqla öz mahiyyətini açıb ortaya qoyur. Adam şəxsən özü yazdıığı yazıldarda buna üstürtülü eyham vurur. Məsələn, o, "Azadlıqda" öz qələmindən çıxan "AXCP-ye qarşı üçterəfi hücumun sırrı" başlıqlı yazida iddia edir: "...Plan bundan ibarət olub ki, həqiqi müxalifet (AXCP və Milli Şura) və vətəndaş cəmiyyəti institutları tama-milə künce sixışdırılaraq meydən psevdomüxalifət (bəli, adam özünən korazehin dəstəsindən başqa hər kəsi psovdomüxalifət sayır-E.M.) və GONGO-lara (hökumətyönlü QHT-lər) verilir.

Sonra da onlara en yüksək səviyyələrdə dialoq qurulur, siyasi məhbuslardan isə bir neçə nəfər bu işin imitasiyası üçün yaradılan İşçi Qrup vasitəsilə azadlıq buraxılır və problemin həll olunduğu görüntüsü yaradılır. Mütləq coxluq etibarilə hakimiyətə nəzarətində olan media orqanlarının dominantlığı altında KIV üçün yeni bir "liberal layihə" işlənilər və beləliklə, ölkədə "mətbuat azadlığı" təmin edilir. Bununla da ölkədə "qurd quzu ilə otlayır". Biz bu planı şərti olaraq "idarə edilən demokratiyaya kecid" adlandırma bilərik..."

O, daha sonra iddia edir ki, siyasi məhbuslar üzrə İşçi Qrup yaradılması, hakimiyətə dialoq təşəbbüsü, QHT-lərin fəaliyyətinin canlandırılması və xüsusi ilə "Yeni Müsavat"ın bu proseslərə dövlətçilik maraqlarından yanaşması "imitasiya siyaseti" üçün vacibdir... Və ardınca adam öz paxırını açır: "...Burda planı yalnız həmin dekorativ sistemden kənardə qalan güclü bir amil poza bilər. İndiki halda həmin amil, mübəaliğəsiz demək olar ki, AXCP-dir..."

Gördünüz? Adam açıq-aşkar deyir ki, o, proseslərdən kənardə saxlaşdırılmış üçün dialoq planını pozmaq istəyir. Və baxır ki, yanlış siyaseti üzündən proseslərdən kənardə qalır, bu üzəndə çalışır ki, ölkədə "zopa siyaseti" olsun, sular durulmasın. Çünkü bə şəraitdə Əli Kərimli xaricdən pullar qopara bilir, ən müxtəlif oyunbaşlıqlarla mövcudluğunu (?) qoruyur. Adam "uca xalqına" faktiki olaraq ən böyük pisliyi edir! Xalqın, dövlətin mənafəyini üçün lazımlı dialoqu sırf şəxsi maraqları üçün pozmaq istəyir. Biz də onun bu çirkin əməlini açıb dediyimiz, ona mane olduğumuz üçün şərə meruz qalırıq. Adam bu qədər cılızdır, konkret desək, xəyanətkardır...

Sonda bu adəmin xalq deyil, özü üçün çalışdığını dair dəha bir faktı deyək. Kərimli illərdən pasportsuzdur, amma buna görə səsini çıxarmır. Çünkü səsini çıxarsa ondan rəsmən sorulacaq ki, İsvəçə bankına yatırıldığı 2 milyon dolları haradan əldən edib? Bu suala cavab vermədiyi üçün pasport ala bilmir...

□ Röya RƏFIYEVƏ

ADP sədri Sədar Cəlaloğlu ilə Əli Kərimli arasında başlayan söz savaşı günlərdər ki, davam edir. Hər şey isə AXCP üzvlərinin sosial şəbəkələrində və mətbu organelarda ADP sədrinin ünvanına tohqır dulu ifadələr işlətmələrindən sonra başlıyib. Sədar Cəlaloğlunun bu tohqırlarla cavab olaraq, "Hürriyət" qəzeti verdiyi geniş müraciətə Əli Kərimli ni "Azərbaycan siyasetinin primadonnaası" adlandırmış hər iki partiya arasındakı virtual savaşın dərinleşməsinə səbəb olub.

Hazırda sosial şəbəkələrə AXCP üzvləri Sədar Cəlaloğlunu ən aşağılayıcı sözlərlə tehqir etməkdə davam edirlər.

ADP sədri "Yeni Müsavat" aqciaqlamasında Əli Kərimli və etrafinin öz əxlaqlarını nümayiş etdirənlərini bildirdi: "Hötenin "Əxlaq ele bir güzgündür ki, her kəs öz sifətini göstərir" kimini gözəl fikri var. Men ne "Azadlıq" qəzeti, nə də virtual aləmi oxuyuram. Əli Kərimli müxalifətin lideri deyil. O, heç AXCP lideri ola bilmədi. Elçibeyin ölümündən sonra partiya parçalandı. Əli Kərimlinin elində qalan hissə 6-7 yerə dağıldı. Bir teşkilata liderik edə bilməyən insan müxalifətin nece lideri ola bilər? Bütün bunlar onun hakimiyyət hərisliyini göstərir. O, müxalifətə qalmışından özünə hakimiyyət düzəltmək istəyir. Onun hansı addımı cəmiyyət və müxalifət düşərgəsi daxilində qəbul edilir? O, 10-15 nəfər gənci internetə qoşub, özüne səs yazdırmaqla məşğuldur. Bu, bala-ca uşağın öz-özü ilə oynamasına bənzəyir. Bunlar Əli Kərimlinin özüne qarşı işləyən bir "piar"dır. O, ən çox ittihamlara məruz qalmalı olan adamdır. Bizi tənqid edənlər keçmişə nəzər salınlardı. Əli Kərimli deyir ki, Elçibey liderimdir. Qeyd edim ki, ölüne qədər Elçibey onu yaxına buraxmamışdı. Çünkü ona sağlığında xəyanət etmişdi. 1998-ci ildə seçkilər boykot ediləndə, Elçibeyin müvənnisi ola-ola

Sədar Cəlaloğlu AXCP sədri ilə bağlı şok faktlar açıqladı

"Əli Kərimli, məndə elə faktlar var ki, açıqlasam, biabır olarsan"

Etibar Məmmədovla saziş imzalayıdı. Öz fikirlərini dikte etdirmək üçün Xalq Cəbhəsinin daxili "yurdular" salmışdı. Əli Kərimli müxalifətin bir neçə birləşməsi parçalayıb, parlamentdən yer alan şəxsdir. O, 1.2% səs toplamaqla 6 deputatla təmsil olundu. Kimlər əlaqəyə girdiyi hamiya melumdur. Hazırda Müsavatla intriqə apararaq, müxalifətin bir araya gəlməsi nə mane olmağa çalışır".

ADP sədri heç yerde demədiyi şok faktlar açıqladı: "Bu adəmin hərəkətə gelməsinin özü necə olub? Onu universitetdən meydana gəndən komsomol katibi kimdir? Hansı məqsəd və tapşırıqla göndərib? Ele bilirlər ki, hər şey unudulub. Zənn edirlər ki, kim hakimiyyəti söyürse, müxalifət odur. Sən həmin adəmsan ki, bu iqtidarıla 10 illik saziş imzalayıb, parlamentdə oturmuşsan. Onun hesabına müyyəyen reytinq qazanmışsan. Səndə bu güc, qüdrət varsa, nə əcəb şəxsiyyət vəsiqəni ala bilmirsən? San öz hüququnu qoruya bilməyən bir insansan. Guya ki, hüquqşunassan. Sizin qəzeti vəsiqəsiz bəyan edirəm ki, Əli Kərimli gələsin, üzbəüz danişaq. Sosial şəbəkələrə mənə qarşı "meyitya-



"Onu universitetdən meydana göndərən komsomol katibi kimdir?"

Sədar Cəlaloğlu Əli Kərimli dövlət katibi olarkən onun etdikləri haqqında inanılmaz faktların olduğunu da qeyd etdi:

zətində palaz-palaz yazıları dərc etdirirəm. Bəzən bu əxlaqsız sözlərə cavab verməyə məcbur oluram".

"Əli Kərimli, məndə sən dövlət katibi olarkən etdikləri haqqda elə faktlar var ki, açıqlasam, biabır olarsan. Adamı her şeyə məcbur etme. Bu söhbətləri yığışdır. Gah İsa Qəmərələ dəvətə başlayır, ondan qurtaranda mənim üzərimə düşür, ardınca Etibar Məmmədovu qaralayır. Özü də bir üslub tapıb. Özü çıxmır ortaçı, "qulbehəçələr"ini qabağı verir. İstəyir ki, müavinləri ilə tərəf müqabil olun. 20 ildir bu metoddan istifadə edir. Müavinlərini çağırıp tapşırıq verir ki, filankesi söyün. Onlar da 10-15 saxta profillə hücuma keçirlər. Bir de görürsən biri yazardı, Əli Kərimli Azərbaycan xalqının xilaskarıdır. Axtaranda görürsən ki, Əlinin muzdalu bir işçisidir".

ADP sədri onu hakimiyətə işləməkdə ittihəm edənlərə də sərt cavab verdi: "Parlamentdə yer almağım Əli Kərimlini niyə narahat edir? Belə çıxır ki, o, çox narahatdır müxalifətində kiminsə deputat olmasına. İki dəfə deputat olmusan, Əli Kərimli. O zaman biz niyə narahat olmadıq? O, öz aləmində bilir ki, kim parlamentə düşə bilər. 2005-2010-cu illərdə parlaq qəlebə qazanmışam. Bilir ki, yene qalib gələcəm. İndi öz aləmində qəlebəni kölgə altına salmaq istəyir. Onun saxta mandat aldığı sübut olunub. Sən parlamentdə olanda müxalifət, İqbal Ağazadə və başqları olanla satqın olurlar? Sən məni söyürsen. Cavab verməməliyəm? İntiqanı sən başlatmışan. Ümumiyyətə, sənin haqqında düşünmürüm. Deyirsen ki, Müsavatla müttefiq deputat olmaq istəməyimə görədir. Dünənə qədər sən müttefiq idin. Əger Müsavatla müttefiq olmaq kimisə deputat edirse, onda sənin ağlin yoxdur".

□ Cavanşir Abbaslı

"KIV haqqında" Qanunun sərtləşməsinə reaksiyalar geldi

"Kütləvi informasiya vasitələri haqqında" Qanuna edilən yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsi (KIV) artıq məhkəmənin qorarı ilə qərəzli yazılırlar görə il ərzində 2 dəfə mosuliyyətə cəlb edildikdə onun istehsalına və yayılmasına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Layihə dekabrın 16-da MM-in iclasında müzakirəyə çıxarıllacaq. Yeni dəyişiklik mediaya nə vəd edir? Bu, onuzda künçə sixşdirilmiş qəzetləri, saytları "uçuşumun kənarı"na aparacaqmı?

"Yeni Nəsil" Jurnalıstlar Birliyinin sədri Arif Əliyev həssab edir ki, bunun psixoloji təsirindən başqa heç bir əhəmiyyətli yoxdur. Müsahibimizin sözlərinə görə, iki və ya üç dəfə xəbərdarlıqla sonra hər hansı cəza verən məhkəmələrimiz üçün bu dəyişikliyin xüsusi əhəmiyyəti yoxdur: "2-3 xəbərdarlıqla nə dəyişir? Bu xəbərdarlığın sayını 3 dəfəyə qədər artırımaq olar. Hesab edirəm ki, parlament bir az darıxbı, işini canlandırmış üçün irəli sürdüyü təkliflərden birekdir. Heç bir ciddi təsir və dəyişiklik mənası daşılmır. Bizim məhkəmələr üçün 2 olsun, ya 5 olsun, heç bir ferqi yoxdur. Yuxarıdan ümumi qərar, fikir olarsa, qəzetlərə bağlı ən kəskin qərarla-

rı da verərlər. Bu, müyyəyen psixoloji məqamdır. Bunu qəzetlərin daha əcəkingən, ehtiyatlı olmasına bir işarə kimi qəbul etmək mümkündür".

A.Əliyev dedi ki, "cəzalandırılmalıdır" KIV-lər onuzda da cəzalandırılır. Bu mənada ciddi hansı dəyişikliklər gözləmək yersizdir.

Aktual.az saytı bəzi ekspertlərin bu məsələyə müsbətini öyrənilib.

Deputat Sabir Rüstəmxanlı: "Mən həmin mətnlə tanış deyiləm. Bu barədə məlumatım yoxdur. Amma əvvəldən də qanunda belə bir hal var idi. Hər halda mətbuatdan narazı olan məhkəməyə müraciət edə bilər. Xəbərim olmadığı üçün geniş fikir söyləye bilərəm".



Arif Əliyev:

"Bu, qəzetlərin daha ehtiyatlı olmasına bir işaretdir"



Rövşən Hacıbəyli:

"Tək-tək qəzetlər qalib ki, onu da bu yolla susdurmaq istəyirlər"

qanlarının qeyri-qanuni şekilde maraqlarına zərbə vurmayan mətbuat organına şamil edilər. Qanunvericilikdə edilən dəyişikliklər normaldır və heç bir halda ayrı-ayrı dairələrin reaksiyalarına baxmayaraq onu adı dərecədə qiymətləndirmək olmaz".

"Yeni Müsavat" qəzetiin baş redaktoru Rauf Arifoğlu: "Mən media ilə bağlı istenilən halda məhdudlaşdırıcı hər hansı bir dəyişiklik edilməsinin əleyhinəyəm. Qərəz adı altında belə bir kateqoriya yaradıb məhdudlaşdırıcı maddəni qanunlaşdır-

ıqanuna mürtece dəyişiklik edilib. Bu proses davamlı xarakter alıb. Dekabrın 16-da parlamentin müzakirəye çıxaracağı və şübhə etmirəm ki, qəbul edəcəyi layihə de bu sıradandır.

Bir az təvəzəkarlıqdan uzaq səslənsə də, deyim ki, "KIV haqqında" Qanunun sərtləşdirilməsi üçün parlamente verilən yeni layihəni da çox "Azadlıq" a ünvanlanmış bir layihə sayıram. Bəlliidir ki, "Azadlıq" qəzeti qarşı son vaxtları ardıcıl basqlar edilir, qəzeti satışı engellənir, üstəlik, satışdan əldə olunan külli miqdarda vəsaiti yayım firmasından ala bilmirik. "KIV haqqında" Qanuna təklif edilən növbəti dəyişiklik göstərir ki, deyəsən, "Azadlıq"ı indi də bu yolla qapatmaq istəyirlər. Belə davam etsələr, yəqin ki, istədiklərinə nail olacaqlar da".

Dəyişikliyin başqa media qurumlarının fealiyyətinə hansı təsir göstərə biləcəyi haqqda suala cavabında Rövşən Hacıbəyli deyib ki, ölkə mediası illerdə iflic vəziyyətindədir: "Alınan allıb, satılan satılıb. Medianın müstəqilliyindən demək olar ki, əsər-əlamət qalmayıb. Əksər media orqanı hakimiyyətin nəzarəti altına keçib, bir mərkəzden idare olunan vəziyyətə gəlib çıxıb. Tək-tək qalalar qalib ki, onu da bu yolla susdurmaq istəyirlər".

Katırladıq ki, sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisə prezident tərəfindən təqdim edilib.

□ Sevinc TELMANQIZI

Ümid Partiyasının bələdiyyə üzvlüyünə namizədləri



Ümid Partiyasının Nəsimi

Bələdiyyəsinə
namizədi Şamilov
Araz Saday oğlu

Şamilov Araz Saday oğlu
26 may 1979-cü ildə Qərbi
Azərbaycanda anadan olub.

2000-ci illerde BDU-nun
tarix fakültəsini bitirib.

"Turan" Gənclər Təşkilatı-

nın və "Bütöv Azərbaycan
Ocaqları"nın üzvüdür.

2000-ci ildə Kəlbəcər rayon
3 sayılı orta məktəbdə tarix
müəllimi, 2001-ci ildə Goranboy
rayon Yenikənd kənd
orta məktəbinde tarix müəllimi
və təşkilat işlər üzrə direktor
müavini, 2003-cü ildə Goranboy
rayon Yuxarı Ağca-
kənd kənd orta məktəbinde
direktor vəzifəsində işləyib.

Hazırda Bakı şəhər 313
sayılı orta məktəbdə tarix mü
ellimi işləyir.

Evlidir, 2 övladı var.

Ümid Partiyasının Nəsimi Bələdiyyəsinə namizədi Məmmədova Mahiyə Rəcəb qızı

Məmmədova Mahiyə Rəcəb qızı 1964-cü ildə İsmayıllı
rayonunda anadan olub.

Bakı Tibb Kolleci bitirib.
Ailelidir, 2 övladı var.

Ümid Partiyasının Xətai Bələdiyyəsinə namizədi Əliyev Bəybala Əşrəf oğlu

Əliyev Bəybala Əşrəf oğlu
1964-cü ildə Cəlilabad rayon
unda doğulub.

Ali təhsillidir. Yüngül Sə
naye İnstitutunun Kimya
çı-Texnoloq fakültəsini biti
rib.

1985-ci ildə H.Z. Tağıyev
adına Toxucu-Tikiş İstehsalat
Birliyində əmək fəaliyyətinə
başlayıb.

1990-1995-ci illerde Xəta
rayonunun deputati olub.


1991-1997-ci illerde müx
təlif vaxtlarda H.Z. Tağıyev
adına Kombinatda sex rəisi və
növbə rəisi vəzifələrində işle
yib.

1997-ci ildə H.Z. Tağıyev
adına Toxucu-Tikiş İstehsalat
Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri
seçilib.

2006-ci ildə Ümid Partiyası
Xətai rayon təşkilatının
sədrindir.

2007-ci ildə Ümid Partiya
si sədrinin köməkçisi, 2009-cu
ildə etibarən Azərbaycan
Milli məclisin deputati
İqbal Ağazadənin köməkçisi
vəzifəsində işləyir.

Ailelidir, üç övladı var.



Ümid Partiyası hakimiyyətə müraciət etdi

Məlumdur ki, hazırda İran ərazisində 35 mil
yona yaxın soydaşımız ən ibtidai milli haq
larından məhrum şəkildə yaşayır. Ölkədə ən
böyük xalq olsa da, Azərbaycan türkləri di
ğer etnik qruplarla bərabər ana dilində məktəblərin
dən, ümumiyyətə səviyyəsində telekanallardan məhrum,
iqtisadi və siyasi cəhətdən də diskriminasiya şə
raitində yaşayırlar. Bu hallara etiraz edən soydaşları
mızın aqibəti də acımacaqlı olur. Keçən il Yeni GA
MOH feallarının da ağır cəzaya məhkum edilməsi Teh
ran rejiminin soydaşlarımıza qarşı münasibətini bir
daha ortaya qoydu.

Milli feal sayılmasa belə bir jurnalist və insan haq
ları fealı olaraq bu aqressiv münasibətin növbəti qur
banlarından biri də soydaşımız Mahmud Nacidir. İran
təhlükəsizlik qüvvələrinin təqibindən və məhkəmənin
ağır cəzasından baş götürüb Araxın şimalına pənah
götürən soydaşımız ikinci vətənində də zindanlar kün
cünə salınıb. Hətta onun yenidən İrana ekstradisiya
edilmə ehtimalı da var. Halbuki Mahmud Nacini ora
da edam cəzasının gözlədiyi bildirilir.

Ümid Partiyası olaraq Azərbaycanın müvafiq qu
rumlarının soydaşımızla bağlı ədalətli qərar verməsi
ni, o cümlədən onun qanunun icazə verdiyi şəkildə
ölkə hüdudlarında saxlanılması və ya üçüncü ölkəyə
köçürülməsini tələb edirik.





Barrankabermexə şəhəri qalır

Zamin HACI
zaminhaci@gmail.com

Xəberlərdə oxudum, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşü İsvəçənən Bazel şəhərində olacaqdır.

Burda bir haşıyə çıxmış. Tarix İstitutumuzun şefi Yaqub müəllimin dərin araşdırılmalarına görə (qazib çıxardıb) "Bazel" şəherinin adı qədim türk sözüdür, "baz el" deməkdir. Hun imperatorluğu zamanında Atillanın uşaqları bu əraziyə gedirmişlər. Nə üçün gedirmişlər, ta onu mən yazmayım, qəzetiñ üstündə 18 + işarəsi yoxdur. Hərçənd, son illərin təcrübəsi göstərir ki, olsa yaxşıdır. Bütün mediamız üzərində bu işara vurulmalıdır. Məktəbli uşaqların tərbiyəsi əldən gedir. Misal üçün, publisistikamızda yeni janr - qancıq publisistikası əmələ gəlibdir. Bu janrda yazanda materialın içində minimum 5 yerde "qancıq", 3 yerde "ermənisifet köpəyoğlunun qarnından çıxmış sipa", 1-2 yerde də nisbətən yüngül ifadələr: it balası, qoyun oğlu qoyun, tula, küçə qadını, prospekt kişisi və sairə sözlər, ifadələr işlədir. Qayıdaq mövzumuza, yoxsa mövzu əldən gedir.

Mövzu isə budur ki, Azərbaycan və Ermənistən xarici işlər nazirləri Qarabağ münaqişəsini Bazeldə müzakirə edəcəklərsə buna çox sevinirik. Çünkü indiyə qədər Qarabağ münaqişəsi Bazel şəhərində müzakirə edilməyib. Bəlkə Sürixdə olub, hətta mənim yadına dumanlı şəkildə Cenevə də gəlir, ancaq Bazeldə danişqlar ilk dəfədir. Hərçənd, o da mümkündür ki, Bazeldə xarici işlər nazirlərimiz danişblar, ancaq bunu açıqlayan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri yox, fransızlı həmsədri olubdur. Yaxud, Bazeldə Azərbaycan və Ermənistən prezidentləri görüşə bilərdilər. Bunnarlar çox fərqli şeylərdir.

Daha hansı şəhərlərdə Azərbaycan və Ermənistən xarici işlər nazirləri görüşməyibdir? Bunun üzərində ciddi araşdırma aparılmalıdır. Sonra nazirlərin həmin şəhərlərdə də görüşləri qayırılmalıdır. Mütləq. Bir jurnalist olaraq Qarabağ münaqişəsinin həllinə öz töhfəni vermək istəyirəm və indiyə qədər xarici işlər nazirlərimizin görüşmediyi şəhərlərin şortu-listini (ingiliscə "mükümnamədələrin siyahısı") deməkdir, ağılnıza qəti pis şeylər getirməyin, mən yuxarıda adını çəkdiyim publisistika səviyyəsinə hələ yüksələ bilməmişəm) burada dərc edirəm. Ümid edirəm Elmar Məmmədyarov və Vartan Bostanyan tezliklə bu şəhərlərdə də görüşüb Qarabağ danişqlarına öz töhfələrini verəcəklər:

Alikante, Abervil, Apeldorn, Axen, Ayaçço - bunlar Avropadadır;

Aşıya keçək Ahmadnaqar (bu da türk sözüdür, "Əhməd, nə qayırırsan!" ifadesindən yaranıb), Anşan, Antakya, Akaba;

"B" hərfi ilə başlayan şəhərlərdən isə qeyd edə bilərik Bağdad, Baden-Baden (münaqişə sürətlə həll olunsun deye bu şəhərdə iki dəfə görüş olmalıdır), Badaxos, Bandunq, Barrankabermexə, Beyrut, Blaqoveşşenşk;

Hələlik bu qədər, əgər Xarici İşlər Nazirliyi əməkdaşlıq təklif eləsə can-başla başqa şəhər adlarını da onlara yazıb verə bilərəm. Biz dövlətçiliyə təhaçan xidmət etməliyik ki? Bu yaxında bir telekanalizasiya zəhmətkeşləsi dərəcədən çox qeyd edib ki, gərək hamımız MTN-ə işləyək, harda zibil qabının yanında torba görsek zəng vurraq. Əlbettə. Hətta elə jurnalıstlər var ki, güzgüyə baxanda da zibil torbası görse MTN-ə zəng vurmalıdır.

O biri dövlət qurumlarını da unutmamalıq, ətrafımız qarı düşmənlərlə doludur. Misal üçün, jurnalıstlər vaxtaşırı turp əkinlərində çalışmalı, xəstəxanalarда imale eləmeli, məktəblərdə dərs keçməlidir (Axıncını bir ara Kamal Abdulla müəllim Bilik Fondu vasitəsilə düzəldirdi, nədənsə yarımçıq qaldı). Hər bir jurnalıst dövlətin əsgəri olmalıdır. Şair necə yazmışdır? "Müsəlləh əsgərəm mən də bu gündən!". İndiki uşaqlar belə gözəl misralar oxumurlar...

Dünən Məsavat Partiyası mitinq komitəsinin yığıncağı olub. Mitinq komitəsinin sədri Güləga Aslanlınn verdiyi xəbərə görə, yığıncaqdə 10 dekabr beynəlxalq insan haqları günü münasibətə 14 dekabrə təqdim edilmiş mitinqə hazırlıq işləri müzakirə edilib.

Mitingə hazırlıq istiqamətində görülmüş işlər ve bundan sonra gələcək təşkilat, texniki işlər davam edir. Biz siyasi məbusların heç birini digər qədər şüarların, plakatların hazırlanması, banerlərin hazırlanması üzərində işləyirik.

Diger müxalifət təşkilatları ilə mitinqdə iştirak üçün hansıdan danişqlar aparılıb-aparılmadığını gelincə, G.Aslanlı dedi ki, Məsavat Partiyası "siyasi məbuslara azadlıq" şəhəri ilə mitinq keçirəcəyi barədə ümumi məlumatı yayıb və təşkilatlıq məsələsini öz üzərinə götürdüyüünü bəyan edib, eyni zamanda hər kəsi, insan haqlarını qoruyan bütün təşkilatları mitinqdə iştirak eləməyə dəvət edib: "Hesab edirik ki, bu dəvəti hər bir insan haqlarını qorumaq istəyən insan özünən dəvəti kimi qəbul eləyib mitinqə qatılacaq. Hər hansı partiyanın, təşkilatın xüsusi dəvət olunmasına hələ ki ehtiyac hiss eləməmişik. Əgər hansı partiya gözləyirə ki, mütləq onun üçün xüsusi bir dəvət, danişqlar olmalıdır, bu məsələ bərədə Məsavat Divanının iclasında müzakirədən sonra qərar verilə bilər. Amma hələlik belə bir qərar yoxdur. Biz təşkilatçıları olduğumuzu elan etdiyimiz mitinqdə hər bir Azərbaycan vətəndaşının iştirakına ancaq sevinirik".

14 dekabr mitinqinə hazırlıqlar müzakirə olundu

YAP funksioneri müxalifətin mitinqlərində "pul görür"



Müxalifətin, o cümlədən Məsavat Partiyasının keçirdikləri mitinqlərə hakim Yeni Azərbaycan Partiyasından münasibət bildirilib. YAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, müxalifət partiyaları beynəlxalq təşkilatlar tərəfindən mitinqlərə ayrılan vəsaitləri elədə etmək və daxillərindəki problemləri ört-basdır etmək üçün mitinq keçirilər: "Müxalifət keçirdikləri aksiyanın da siyahısını şəhərənək təşkilatlara deyəcəklər ki, Milli Şuraya verilən pullardan onlara da versinlər. Bir xəber sayının oxucusu müxalifətin mitinqinə gələnlərdən daha çoxdur".

tinqlərin ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinqi Məsavat Partiyası keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli Şuradən ölkədəki siyasi proseslərə təsiri olmur. Növbəti mitinq keçirəcək. Onlar daxili problemlərində yayınmaq üçün bu cür addım atırlar. Demək isteyirler ki, mövcudluq. Bundan əvvəl de Milli Şura adlanan qurum mitinq keçirmişdi. Məsavat Partiyası da mitinq təşkil etməkla demək isteyir ki, bu, Milli

President Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan" adlı məqaləsində dünyamın tək supergücü ABŞ-ın açıq və sərt formada tənqid olunması şok effekti yaratdı. Doğrudur, Azərbaycanla Birleşmiş Ştatların rəsmi dairələri və yüksək çinli məmurları arasında vaxtaşırı sərt ritorika müşahidə olunub, qarşılıqlı şəkildə kəskin bəyanatlar eşidilib. Lakin PA rəhbəri seviyyəsində ABŞ dövlətinin sərt şəkildə tənqid olunması, hətta təcavüzkar siyaset yürütdüyüünü bəyan etməsi iki ölkə arasındaki problemlərin ciddi mərcaya da-xıl olduğunu təsdiqlədi.

Bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin sözcüsü Cen Psakinin Azərbaycan həkimiyətini insan haqlarına hörmət etməye çağırması nisbətən sənməkdə olan gərginlik ocağını yenidən alovlandırmış oldu. Amerikalı diplomatın dediklərinə XİN, PA və Milli Məclis seviyyəsində kəskin reaksiyalar verildi. Lakin PA rəhbəri Ramiz Mehdiyevin müəllif yazısı bütün qurumların və şəxslərin reaksiyاسını arxa plana keçirdi.

"Qərb dövlətləri, o cümlədən ABŞ açıq-aydın ikili standartlar siyaseti yürüdür, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi istifadə etməklə dünən əksər ölkələrinin daxili işlərinə qarışır" deyə, R.Mehdiyev yazıb. PA rəhbəri bildirib ki, dünya ictimaiyyəti Barak Obamanın ABŞ rəhbərliyinə gəlməsi ilə təcavüzkar xarici siyasetin dəyişəcəyinə ümidi edirdi: "Bəs bu gün biz na görürük? Suriyada və İraqda özlərini "Iraq-Şam İslam Dövləti" (IŞİD) adlandıran terrorçu qruplaşmaya qarşı əməliyyat genişləndir". Müəllif yazısında digər kəskin notlar da var və bunları da hökumətlərə münasibətlərdə ixtilafın dərinə işlədiyindən xəbər verir.

Beləliklə, rəsmi Bakı ABŞ Dövlət Departamentinin siyasi məhbus, QHT-lərə və mediyaya təzyiqlər, seçim azadlığı kimi məsələlərlərə əlaqədar siyasetlərinə sərt reaksiyası ilə faktiki olaraq "xarici təzyiq daxili siyaseti dəyişmək üçün ehemmiyyətli rol oynamayaçaq" cavabını vermiş oldu. Münasibətlərin bele gərgin vaxtında ABŞ Senatinin Xarici əlaqələr komitəsinin prezident Obamanın namizədi olan Robert Sekutanın Azərbaycana səfir təyinatını təsdiqləməsi, üstəlik, Morningstarın xələfinin Se-natdan da dəstək almış yeni si-tuasiyanın yaranacağı ehtimalını doğurub. Qeyd edək ki, sabiq səfir R.Morningstarın səlahiyyət müddətinin bitməsindən keçən 5 ay ərzində ABŞ-ın Bakıya yeni səfirləri göndərməməsi, hətta Obamanın namizədinin təsdiqlənməsi prosedurunun gecikdirilməsi Vaşinqtonun Azərbaycana təzyiqinən tərkib hissəsi kimi dəyərləndirildi. Üstəlik, B.Obama-nın iki ay önce QHT-lərin fəaliyyətini məhdudlaşdırın ölkələr sırasında Azərbaycanın da adını çəkməsi Bakı ilə Vaşinqton arasındakı gərginliyin getdikcə yüksələcəyi qənaətini yaradırdı. İndiki situasiyada səfir təsdiqlənilər, ancaq bu da var ki, artıq R.Mehdiyevin şəxsində Azərbaycan dövlətindən ABŞ-a ünvanlı kəskin tənqidlər ifadə olunub. Bu menada uzun müddət iki ölkə arasında hökm sürən



Robert Sekuta

Bakı sərt ritorika ilə bu cür sanksiyaların qarşısını almaq istəyir: "Paradoksal səslənədə, Qərb ölkəleri və bir çox digər dairələr gözləyirdilər ki, sanksiya təhlükəsi və Qərbin tənqidini Azərbaycan iqtidarıının mövqeyini yumşaldacaq. Lakin əslində rəsmi Bakı bu cür sərt ritorika ilə Qərbe göstərmək istəyir ki, çox sixsanız, mənim seçim imkanım var, mən daha ardıcıl formada Kremlə yaxınlaş-

"Yeni Müsavat" a açıqlaması zamanı söyledi. Vitse-spikerin sözlərinə görə, ABŞ-ın yeni səfirinin üzərinə böyük bir vəzifə düşür ki, o, iki ölkə arasında münasibətlərin ruhuna uyğun mövqə sərgiləsin: "Amerika rəsmiləri bəzən belə izah etməyə çalışırlar ki, bəzi hallarda Ağ Evin mövqeyi Konqresdəki bezi yir ki, çox sixsanız, mənim seçim imkanım var, mən daha ardıcıl formada Kremlə yaxınlaş-

şılıqlı faydalı əməkdaşlıq etsin. Hər zaman da öz tərəfindən də buna əməl edir. Əger indi Rusiya ilə Azərbaycanın münasibətləri zamanında mövcud olmuş və indi de getdikcə dəyişməkdə olan zamanın tələblərinə bəzi hallarda uyğun gəlməsə də, in-di uyğun geldiyi üçün bu, o demək deyil ki, bu, Amerika ilə münasibətlərin pisləşməsinə getirib çıxara bilər, ya da eksti-ne. Azərbaycanın Rusiya ilə

ABŞ yeni səfirlərini Bakıya göndərir, sanksiyalar yenidən gündəmdə

Rəsmi Bakı ilə münasibətlərin gərginləşdiyi bir vaxtda Vaşinqtonda Azərbaycana qarşı sanksiyalar müzakirəyə çıxarılır; ABŞ-ın ölkəmizdəki səfirliliyi ittihamlara cavab vermədi; **Vitse-spiker:** "Administrasiya rəhbərinin konkret mövqeyi Amerika siyasetini yönləndirənləri düşündürməlidir"

"soyuq müharibə"ni qarşılıqlı səfərlərin həyata keçirildiyi və ya-xud əvvəlki səfirlərin fəaliyyəti dövründə aradan qaldırmaq mümkün olmadısa, mənqılə yeni səfirlər fəvqəladə imkanlara malik olacağını düşünmək və münasibətlərin qısa müddətdə nizama salınacağını demək üçün əsas yoxdur.

Ancaq ələ bu arada münasibətləri gərginləşdirə biləcək dəha bir məlumat yayılıb. Belə ki, dekabrın 12-de Vaşinqtonda Amerika Azərbaycanlıları Demokratiya Uğrunda təşkilatı forum keçirəcək. ("Azadlıq" qəzeti). ABŞ-ın sanksiyaları Azərbaycan müxalifətlərinə necə kömək edə bilər" adı ilə keçirilecek tədbirdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, "Freedom House" təşkilatının keçmiş rəhbəri, indi isə Makkeyn İnstitutundan insan hüquqları və demokratiya baş direktor vəzifəsini tutan David Kramer çıxış edəcəklər. Tədbiri Elmar Şaxtaxtinski və Qorxmaz Əsgərov aparacaqlar. Qeyd edək ki, Riçard Kozlariç və David Kramer hələ bir neçə ay əvvəl Azərbaycana sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ hökumətinin təqribən tərəfdən təsdiq etmişdi. Bundan sonra Avropa Parlamenti-nin qətnaməsində Azərbaycana qarşı sanksiyaların nəzərdən keçirilməsi tövsiyə olundu. Bu menada ABŞ-dakı dinləmələr Bakıdan sözsüz ki, növbəti sərt təpkilər doğuracaq.

Politoloq Zəfer Quliyev səfir təyinatının həllini anti-Amerika ritorikası ilə bağlamağın tərəfdə olmasa da, hesab edir ki, hər halda, indiki mərhələdə Azərbaycan-Amerika münasibətləri müstəqillik tarixində heç vaxt belə gərgin, soyuq olmamışdı. Siyasi şərhçi R.Mehdiyevin ABŞ-ı kəskin tənqid etməsini gərginliyin pik həddi sayır: "Bu, Azərbaycanın müstəqilliyi dövründə bir iddir. Amerikanın xarici siyaseti və dünyada götürdüyü missiyaya qarşı dövlətin aparıcı personası tərəfindən bu cür münasibət olmamışdı. Ramiz Mehdiyevin məqaləsi adı məqalə deyil. Ramiz Mehdiyev bu məqaləni bir alım, aka-

demik kimi, öz şəxsi düşüncəsi kimi ortaya qoymayıb. O, ilk növbədə öz statusundan istifade edərək Prezident Administrasiyasının başçısı və qeyri-resmi formada bizim əsas ideologiyani ifadə edən bir şəxs kimi faktiki olaraq dövlətin adından çıxış etdi. Ramiz Mehdiyevin məqaləsi elə bil ki, anti-Amerika kampaniyasını təmamladı. Bundan əvvəl Milli Məclisde də bu cür çıxışlar esidirdik, məmurlar və rəsmi mətbuat tərəfindən Qərbe qarşı son günlər kəskin ritorikanın şahidi idik. Cənab Mehdiyev bunun sənki nöqtəsini qoysdu".

Ancaq bununla belə, Z.Quliyev Azərbaycanın geosiyası seçimində nöqtənin qoyulduğunu düşündür: "Güman etmirəm ki, Azərbaycan iqtidarı, ilk növbədə prezidenti geosiyası seçimini artırıq edib və dünyada gedən Rusiya-Amerika qarşışdırmasında Moskvanın tərefində yer alıb. Lakin Ramiz Mehdiyevin məqaləsi bir tərəfdən konyuktur xarakter daşıyır. Azərbaycan həkimiyəti elə bil ki, bu məqaləni

biləram. Bu cür davranışın modellin hansı nəticəyə gətirə biləcəyini təxmin etmək olar. Ancaq güman etmirəm ki, Vaşinqton indiki mərhələdə Azərbaycana qarşı sərt sanksiyalarını işə salmaqdə maraqlıdır. Mənca, Vaşinqton da xəbərdarlıqla kifayətlənəcək. Təxminən Ramiz Mehdiyevin məqaləsinin sərt formasında Azərbaycana qarşı da sərt xəbərdarlıqlar ola bilər".

"Azərbaycan-Amerika münasibətlərində bu kimi hallar dəfələrlə olub və bu da Azərbaycan tərəfinin günahı ucbatından olmayıb. Amerikada bəzi dairələr var ki, Azərbaycanla münasibətlərin inkişafı nədənə onları narahat edir. Ümumiyyətlə, Azərbaycanın inkişafının özü-nün onlarda doğurduğu narahatlıqlar müxtəlif məsələlərde özünü bürüze verir. Çox təessüf ki, belə hallar baş verir və biz bu situasiyadan yaranınmaq istəyənlərin mövqelərinə hər zaman açıq, tənqid münasibətimizi bildirmişik. Administrasiya rəhbərinin də konkret mövqeyine gelin-cə, bu, səylədiyimiz məqamları özündə hərəkəfi əhatə edən və bir tərəfdən kimi gördükümüz Amerika rəsmi dairələrini, o cümlədən ictimaiyyətini, ABŞ Konqresini, ölkə siyasetini yönəldən insanların düşünməyə vadət etməlidir. Azərbaycan tərəfindən bu kimi rəylərin bildirilməsi qarşı tərəfə münasibətlərə xələl getirə biləcək herəkətlərə yol verməmek üçün bir yəxritəsi rolunu da oynayır".

Milli Məclisin sədr müavini Bahar Muradova bu fikirləri

məyə çalışaq ki, bu hadise də müyyən dairələrə aid olan, müyyən maraqlara xidmət edən qrupların işidir. Səfirlər bundan sonrakı fəaliyyəti sərgilənən münasibətin nə dərəcədə o qruplara aid olduğu, yoxsa üümilikdə Amerikanın rəsmi siyasetinin mahiyyətindən qay-naqlandığını üzə çıxara bilər. Yeni səfir öz fəaliyyətində buna dikkət yetirməlidir. Mən perspektiv üçün bədəbin notlar üzərində düşünmək istəmirəm. Azərbaycan şəffaf və açıq siyaset yeridən bir ölkə olaraq istər ölkə içinde, istərsə də dünyada onunla münasibələrdə olan bəzi məqamlara her zaman açıq münasibət bildirməklə ikitərəflə əlaqələrə xələl getirən məsələlərin aradan qaldırılmasına bir istiqamət göstərir. Üstəlik, bu münasibələrin hər zaman müsbət macrada inkişafında maraqlı olur. Gəlin gözləyək ki, bu, öz təsirini göstərsin".

Qərble Rusyanın münasibətlərinin gərgin olması fonunda Azərbaycanın da ABŞ və Avropa ilə sərt tənda danışmasını bəzi müşahidəçilərin rəsmi Bakının geosiyası seçimi ilə bağlı qərar vermesi, Kremlə yaxınlaşmasının əlaməti kimi izah etməsinə gəldikdə, B.Muradova bu yanaşmanı doğru saymadı: "Azərbaycanın istər Amerika, istər Rusiya və yaxud digər ölkələrə münasibətləri üçüncü ölkəyə münasibətdən qaynaqlanır, biri digərini sərtləndirir. Rəsmi Bakı hər zaman çalışıb ki, dünya ölkələri ilə bərabərliyli, beynəlxalq hüququn prinsiplərinə uyğun və qar-

münasibətləri Rusiya ilə müna-sibətlərdir, Amerika ilə olan da Amerika ilə münasibətlərdir. Bütən fikirlərimizi ifadə edərən heç də bunu başqa dairələrə bağlaşdırıq və mövqeyimizi açıq ifadə edirik. Amerika ilə müna-sibətlərimiz qarşılıqlı maraqlara, dövlətimizin, milletimizin maraqlarına söykənir".

"ABŞ Konqresi president Barak Obamanın Robert Sekutanı Azərbaycana səfir təyinatını təsdiq etdi. Beləliklə, erməni-pərəst konqresmenlər Metyu Brayzanın başına açdığı oyunu Sekutaya tətbiq etmədilər. Robert Sekuta keçmiş səfiri Riçard Morningstar kimi Dövlət Departamentində enerji məsələləri ilə məşşəl idil. Morningstar Bakıdan perişan ayrıldı, onu "Ukraynadakı "Maydan" hadisəsi Azərbaycanda təkrarlana bilər" sözü Azərbaycan həkimiyəti ilə düşmən etdi. Maraqlıdır, bəs Sekuta Bakıya hansı telimatla gələcək? Onsuz da Azərbaycanda nə bir ABŞ təşkilatı qalıb, nə də əməkdaşlıq yüksək səviyyədədir. Sekutanın iki yolu var: ya her sahədə aktiv olmaq, ya da günlerini sayaraq Azərbaycanın daxili işlərinə qarışmamaq. Birinci yolu gedərsə, Morningstarın taleyini, ikinci yolu üstünlük verəsə, Eskiadernun taleyini yaşayacaq". Bunu isə **politoloq Elxan Şahinoğlu** özünün facebook səhifəsində yazıb.

İndi nəzərlər 12 dekabr dincəmələrinə yönəlib. Həmçinin ABŞ-ın yeni səfirlərinin Bakıda davrandıları da araya su səpə bilər. Ancaq diplomatın hansı təlimatla gələcəyindən də çox şey asıldır...

Yeri gəlmışken, R.Mehdiyevin məqaləsindəki tənqidlərə münasibətlə bağlı ABŞ-ın ölkəmizdəki səfirliyindən rəy almaq mümkün olmadı. Səfirlilikdən dedilər ki, rəsmi reaksiya olsa, əlaqə saxlanılacaq.

Ola bilə ki, ABŞ münasibətlərinin daha da gərginleşməsində və Azərbaycanın Rusiya-yaxınlaşması üçün əlavə ar-qumentlər verməyə maraqlı deyi-lər... □

Elşad PASASOV

Pirəli Orucovla Tiflisde görüşdüklər. Milli Şurannın ötən ilin mayında Gürcüstan paytaxtında baş tutan toplantısına seyrçi kimi qatılan Pirəli bəy müsahibə razılaşmamızı unutmadı. Sağ olsun, "Tiflisdeyəm" xəbərini verəndən 2 saat sonra gəldi. "Gecikməyimizin" səbəbi isə qəhrəmanının nişan verdiyim "Minənən heykəli"ni tapa bilməməsiydi. Tiflis cəhdində sovetlər birliliyinin havasından çıxıb, yerli shalı belə (xüsusun gənclər) sovet kinosunun əsas qəhrəmanları nəinki xatırlamır, heç tanımır.

O ki ola bu şəhərdə cəmi 3 ildir məskən salan bir şəxs. Borçalı doğulub tehsil ardınca Rusiyaya gedən, 10 ildən sonra xalqına xidmət üçün Azərbaycana qayıdan, Azərbaycan müstəqilliyini bərpə edəndən sonra hərbi prokurorluğun yaradılması prosesinin əsas istirakçılarından olan, hakimiyət dəyişikliyindən sonra prokuror vəzifəsində könüllü getmək nümunəsi yaranan, Müsavat Partiyasında siyasi fealiyyətə başlayan, hakimiyətin qəzəbənə tüşənmiş üçün terrora cəhd maddesi ilə MTN-də 3 ilə yaxın "yatan", sonra qarşılaşdığı bu qanunsuzluğa görə təkcə eçide yox, can dostu İsaşan Aşurovun vəkililiyi ilə Azərbaycan hakimiyətini Avropa İnsan Haqları Məhkəməsində cərimələdən, "Borçalı" Cəmiyyətində el-obası üçün çalışan, sonra Azərbaycandakı etəletdən bezib Gürcüstəndə vəkilliklə məşğul olmağa başlayan Pirəli Orucovla səhbət bir neçə saat çəkdi. "Atläri minib gedən yaxşı kişilərden", məhəbət heyatından, Müsavat Partiyasının, müxalif düşərgənin, Azərbaycanın, Gürcüstənən bu günündən xeyli danışdı. Dinlədikcə heysiləndim. Azərbaycan dövlətinə xidmət üçün alışan bir ürəye Azərbaycanda yer olmadığı üçün... Onun yanğısı Vətən həsrəti anlamına da sımrı - cünki

"Niyə Azərbaycan iqtidarı bir layihə həyata keçirib Gürcüstəndə yaşayın soydaşlarımıza hüquqi yardım göstərmir?"

sürbətdə yox, doğulduğu yurdadır. Bu bir başqa yanğıdır. Əlin çatan, ünün yetən bir yerde olub bacarığını, gücünü dövlətinə, millətinə xərcleyə bilməməyin yanğısı. Çəkənlər bilər... 3 saatlıq səhbətin qisa özəti təqdim edirik.

- *Pirəli bəy, Gürcüstəndə siyasi durum necdir? Son aylarında Gürcüstən və Rusiya liderləri bir neçə dəfə dialoga hazır oldularını bildiriblər. Siz, Gürcüstən bu gün Rusiya ilə yaxnalılaşmaya hazırlardırmış?*

- Xüsusi bir yaxınlaşma olacağını ehtimal etmirəm. Bu gün Gürcüstən çox çətin durumdadır. Osetiya, Abxaziya itirilib, Rusyanın Gürcüstən içərisində yeni münaqışa ocağı yaratmayıacına heç bir qarantya yoxdur. Sadəcə olaraq, Gürcüstən Ukraynada nələr baş verdiyini görəndən sonra daha bətərindən qorxur. Ona görə də Gürcüstən hakimiyəti Rusiyaya münasibətən nisbətən yumşaq mövqənin arxasında ciddi eməller dayanacağına düşünmürəm. Bu, yalnız görüntü üçündür.

- *Yeni münəqışa ocağı yaranan bilər deyirsiniz. Konkret hansı bölgədən səhbət gedir?*

- Osetiya ilə qonşu torpaqlarda gərginlik hər an başlaya bilər. İndi osetinlər Kazbeki rayonunun onlara aid olduğunu iddia edir. Həmin ərazidə artıq bir sira gərginlik meylləri hiss edilir. Fikrimə, indiki hakimiyət eks-prezident Saakaşvili kimi Rusiyani tamamilə iqnor



var. Gürcüstən mediası yazırı ki, onun Rusiya "Qazprom"unda payı var, eyni zamanda Fransada böyük biznes layihələri işləyir. Həc şübhəsiz, Gürcüstən vətəndaşları da dəyişiklik istəyirdilər, çoxları Mihail Saakaşvili hakimiyətindən bezmədi. Bdzinə İvanisvili hakimiyətən gələndə onun komandası yox idi, o, sadəcə milyarder idi. Onun kapitalı bir-birinə müxalif olan qüvvələri bele "Güçü arzusu" blokunda birləşdirməyə imkan verdi. Ancaq komandası olmadığına görə də uzun müddət iqtidarda duruş getir, ciddi siyasi islahatlar həyata keçirə bilmədi. Gürcüstəndə onun ən səs-küylü layihəsi Tiflisde "Asma bağlar" layihəsidir. Layihənin investisiya xərclərini İvanisvili'nin şirkətləri həyata keçirəcək. Hələlik layihənin icrasına başlanma-

hökumətə rəhbərlik etmək üçün heç bir təcrübəsi yoxdur, dövlət idarəciliyindən tamamilə xəbərsizdir.

- *Daha münasib kadr tapmaq mümkün deyildimi?*

- Hər bir hakimiyət isteyir ki, iqtidardan gedəndə yerində ona təbe olan qüvvə qalsın. Gürcüstəndə da belədir.

- *Pirəli bəy, siz Gürcüstəndə insan haqları sahəsində çalışırsınız, vəkillik fealiyyəti ilə məşğulsunuz. Saakaşvili iqtidarınu da asasən bu sahəyə görə təqnid edirlər. Son 2 ildə durum dəyişib?*

- Əslində Gürcüstəndən durumu çox təsəssüflənirəm. Bakıda olarkən Gürcüstəndən durumuna çox fərqli baxırdım. Amma Tiflisde yaşamağa başlayandan sonra

cüstanda hansıa hakimiyət avtoritarılığa meyllənse, xalq yenə de inqilab eləyəcək. Buna heç kimin şübhəsi olmasın. Bu ölkədə insanlar demokratiyanı bir neçə dəfə dadıblar, hakimiyətələrini pisi ilə, yaxşısı ilə özləri qurublar. Yaxşısı gələn insan da heç zaman pise qayitmaq istəmir. Büyük təessüf hissili deyirəm ki, gürçülerin bu enerjisi ve principiallığı bizdə yoxdur.

- *Gürcüstəndə vətəndaş-məmur münasibətləri necə qurulub? İnsanlar məmurlarla tələbkar təndaşdan daşıma bilir, yoxsa cəzalandırılmaqla çəkinir?*

- Əlbəttə tələbkar təndaşdan daşıdır. Bu məsələdə Azərbaycan və Gürcüstən cəmiyyətindən çox fərqli var. Gürçüler sözlərini deməyə qorxmırlar. Ən əsası bu ölkədə media azaddır. Gürcüstən telekanalları siyasi partiyalara da, vətəndaşlara da tam açıqdır. Bu, Gürcüstən demokratiya dönenin belə de en böyük uğurudur.

- *Azərbaycanlıların kompakt yaşıdağı ərazilərdə durum necədir? Siyasi proseslər soydaşlarımıza hansı dəyişikliklər gotirir?*

- Meni həmin bölgədə ən çox narahat edən məsələ insanlığının gürcü cəmiyyətine təqərəsəsi probleminin bütün ciddiyəti ilə qalmışdır. Bir çox şəxslər ana dilində məktəb məsesini qaldırı. Dərk etmirlər ki, bu, çox ziyanlı məsələdir. İlədir bilər həmin bölgədə gençlərin gürcü məktəblərində oxuması üçün təbligat aparırıq. İnsan hansı dövlətdə yaşayırırsa, onun dilini ana dili kimi bilməlidir. Gürçü orta, ali təhsil alınan neçə gencimiz ölkə miqyasında önemli vəzifələrdə çalışır. Əger Borçalı camaati başqa xalqlardan olan şəxslərin rəhbərliyi altında yaşamaq istəmirsə, bunun yalnız bir yolu var - gürcüce təhsil. Bu o demək deyil ki, ana dilində təhsil olmasın. Ana dili, ədəbiyyat, tarix tədris oluna bilər, ancaq əsas təhsil dövlət dilində olmalıdır ki, gələcəkdə insanlar bu ölkənin idarəetimləsinə iştirak imkanı qazansınlar. Bunun əksini iddia edənlərin özlərini milət təsəssübü kimi qələmə verməsi çox acinacaqdır. Təsəvvür edin, sabah Azərbaycanda məsələdən deyək, ləzgiler kompakt yaşıdları ərazilərdə ana dilində təhsil almaq istəyərə, dövlət bu hüququn təmin etse, 10 il sonra ne baş verər? Əlbəttə ki, Azərbaycan cəmiyyətindən qopmuş bir təbəqə əmələ gələr və illər keçidikcə bu toplum genişlənər, getdikcə Azərbaycanda yaşamaq həmin insanlar üçün çətinləşər. Onlar faktiki olaraq yaşıdları ölkənin cəmiyyətindən tecrid olunalar. Gürcüstəndə yaşayan insanların da durumu eynidir. Azərbaycan iqtidarı da, Borçalının təsəssübünü çəken her insan da bu gerçeyi dərək eləməli, siyaseti bunun üzərində qurmalarıdır. ABŞ, Avropa Gürcüstəndə vətəndaş cəmiyyəti institutları üçün milyonlarla qrantlar ayırır. Niye Azərbaycan iqtidarı bir layihə həyata keçirib Gürcüstəndə yaşayın soydaşlarımıza hüquqi yardım göstərmir? Bilirsizmi, məhkəmələrdən qədər mübahisəli işləri var? Gürçü dilini bilmədikləri üçün insanlarımız keyfiyyətli hüquqi yardım ala bilmir. Xüsüsən mülkiyyət hüquqları ilə bağlı problemlərin sayı-hesabı yoxdur. Azərbaycan iqtidarından xırda qrantlar ayırıb əhalisi hüquqi yardım təşkil etməsi üçün Gürcüstəndə heç bir hüquqi manə yoxdur. Bu təşəbbüsler mütləq qaldırılmalı və dəyerləndirilməlidir. Bu gün Azərbaycanda yaşayan Borçalı ziyalıları bu torpaqlara yalnız saz dinləmək və kabab yemək üçün yox, millətin dərdini-sərni öyrənmək, bir müskülüne çəre olmaq üçün gelməlidirlər.

□ Aygün MURADXANLI

Gürcüstəndəki Azərbaycan prokuroru

■ 3 il MTN-də yatan, sonra da...

Pirəli Orucov: "Gürcüstəndə avtoritarizm güclənsə, xalq yenə inqilab edəcək"

edən siyaset yürütsə, münacişə ocaqları yenidən qızışdırıla bilər. Bundan başqa, Samsxe-Cavaxetiya bölgəsində də gərginlik hər an gözləniləndir. Həmin ərazidə ermənilər yaşayır ve Ermenistanın həmin torpaqlarla bağlı Gürcüstənə ərazi iddiası irəli sürməsi sərəndəyil. Rusiya bir zamanlar Qarabağda olduğu kimi, Samsxe-Cavaxetiyyada erməni əhalini ayağa qaldıra bilər. Gürcüstən iqtidarı bu durumdan çox ehtiyatlanır. Əslində indiki

gələnləri iqtidarı dönməndə Gürcüstən əhalisinin az qala 90 fəlizi müflisləşdi. Rəsmi rəqəmlərə görə, əhalinin 50 faizdən çoxunun mənzilləri banklarda girovdur. İvanisvili hakimiyətə gəlməzdən öncə söz vermişdi ki, ciddi sosial islahatlar aparacaq, yeni iş yerləri açacaq, gəlirləri artıracaq, üstəlik, bank sektorunda ciddi dəyişikliklər edərək vətəndaşları bankların gironu vərəvəlməkdan xilas edəcək. O, bu vədlerin heç birini yerinə yemətmədi. Ölkədə ən ciddi problem isə işsizlikdir. Məşğulluq seviyyəsi son dərəcə aşağıdır.

- *Ekspertlər na düşünür, iqlimi sərt, təbii ehtiyatları çox az olan ölkədə əsas iş yerləri hansı sektorda yaradıla bilər?*

- Gürcüstəndə turizmi inkişaf etdirmək mümkündür. Ölkənin hem yay, hem qış turizmi üçün böyük potensialı var. Ancaq dəyişim kimi, Saakaşvili dönməndə əhali müflisləşdi, xüsusən biznes strukturları sıradan çıxardı. Ona görə də daxili imkanlar hesabına turizm sektorunun inkişafı mümkün kimi görünür. İvanisvili seçkilərdə vəd etmişdi ki, seçilsə, əhaliye iri məbləğlərdə güzəştli kreditlər veriləcək, dövlət programları ilə turizmin inkişafı dəstəklənəcək. Ancaq bu da olmadı. Mənə elə gəlir, gec-tec Gürcüstən Türkiye iqtisadi modeli üzrə inkişafı seçəcək. Çünkü ölkə üçün ən uyğunu bu yoldur.

- *Bdzina İvanisvili siyasetə biznes dünyasından galmışdır. Sizcə, o, siyasi islahatlar bir kənarra, biznesin inkişafını hansı səbəbdən təmin edə bilərdi?*

- Saakaşvili iddiası qədər uzun sürüb ki, həttə hakimiyət içərisindən bu siyasetin deyisdirilməsi tələbləri eşidilməy



“Bakıda olarkən Gürcüstəndən durumuna çox fərqli baxırdım. Amma Tiflisdə yaşamaga başlayandan sonra gördüm ki, burada da klan hakimiyətidir”

yib - maneələr çıxdı. Saakaşvili komandası bu layihəni boş və mənəsiz sayır. Bir sıra iqtisadçılar isə deyir ki, "Asma Bağlar" antik dövr həvəskarlarını cəlb edəcəyi üçün turizm baxımından çox elverişlidir.

- *Rəsmən iqtidardan getsə da, bir sıra politoloqlar İvanisviliin hakimiyətə indi də tam nəzarət etdiyini deyir. Bu belədir mi?*

- Müəyyən mənada bəli. Hər kəs bilir ki, baş nazir Qaribaşvili onun adamıdır. 31 yaşlı bu gəncin

gördüm ki, burada da klan hakimiyətidir. Vəzifəye təyin olunan şəxs 2 gün sonra bütün sülələsini etrafına toplayır. İnsanlar bacarıqlarına görə deyil, sədəqət prinsipini görə vezifəyə təyin olunur. Gürcüstən mediasında bu haqda sayı-yazalar tapmaq mümkündür. Məsələn, baş nazirin xeyli qohunu vəzifəyə getirilib, mediada onların adları çəkilir. Bu cür idarəciliklərde heç bir inkişafa getirə bilməz. Saakaşvili dönməndə saysız hebslər olmuşdu, insanlar siyasi baxışlarına görə də hebs edilmişdi. Həmin proses yenə də davam edir. Gürcüstəni tamamilə avtoritarlaşmadan gürçülərin iradəsi xilas edir. Bu xalq etəleti sevmir, davamlı yenilik isteyir. Əger Gür-

Müsavat Partiyasının başqanlığında sabiq namizəd Qubad İbadoğlunun və daha 12 nəfərin elan etdiyi Azərbaycan Demokratiya və Rıfah Hərəkatının ayrıca ofisi olacaq. Hərəkatın özünün ofisinin olacağı və orada fəaliyyət göstəracayı haqqda məlumatı "Yeni Müsavat" a açıqlamasında qurumun təsisçilərindən biri, Müsavat Partiyasının sabiq üzvü Səxavət Əlisoy verib. Onun dediyinə görə, hərəkatın səmərəli fəaliyyət göstərməsi üçün gərəkən nə varsa, hamısı yerinə yetiriləcək.

Səxavət Əlisoy təxminən bir ay önce Müsavat Partiyasının sabiq Divan üzvü Adil Qeybulla ilə birlikdə yaratıqları Siyasi Dialog və İslahatlar Mərkəzinin də Azərbaycan Demokratiya və Rıfah Hərəkatı ilə birləşəcəyini bildirdi: "Biz Azərbaycan Demokratiya və Rıfah Hərəkatı ilə yüz faiz birləşəcəyik. Böyük ehtimalla təsis konfransında bu addım atılacaq".

Qeyd edək ki, Adil Qeybulla və Səxavət Əlisoy Siyasi Dialog və İslahatlar Mərkəzi adlı yeni qurumu oktyabrın 16-da rəsmi elan ediblər. Mərkəzin sədri Adil Qeybullahdır. Adıçəkilen müsavatçıların Müsavat Partiyasında qurultaydan sonrakı gərginliyin getdiyi bir vaxtda yeni təşkilat yaradımları birmənalı qarşılınmışdı. Mediada bu barədə xəbər "Arif Hacılıdan narazılar yeni təşkilat yaratdı" başlığı ilə getmişdi. Adil Qeybulla isə bəyan etmişdi ki, yaratıqları mərkəzin Arif Hacılıya qarşı və ya Müsavata alternativ olduğu iddiaları doğru deyil: "Yaradığımız mərkəzin Müsavat Partiyasına aidiyəti yoxdur. Yaradığımız mərkəz Müsavata alternativ ola bilmez. Çünkü Müsavat siyasi partiyadır, mərkəz isə QHT-dir. Mən Müsavat Partiyasında qalaraq bu mərkəzdə fəaliyyət göstərəcəyəm. Bizim təş-

Qubad İbadoğlunun hərəkatının ayrıca qərargahı olacaq

Səxavət Əlisoydan Müsavat rəhbərliyinə xəbərdarlıq:

"10 gündür iş gedir, onlar görəcəklər ki, biz hansı üsulla yeni qurultay keçirməyi əldə edəcəyik"



Qubad İbadoğlu



Səxavət Əlisoy



Adil Qeybulla

kilatı "Arif Hacılıya ası olanlar" kimi təqdim ediblər. Amma qətiyən belə deyil".

Sabiq Müsavat üzvü Səxavət Əlisoy "Yeni Müsavat" a açıqlamasında narazıların Müsavat Partiyasında növbədən-kənar qurultay keçirməye çalışdıqları və buna partiya rəhbərliyinin reaksiyasına da münasibət bildirdi.

"Müsavat Partiyasının başqanı və müavinləri bildiriblər ki, nizamnaməyə görə növbədən-kənar qurultay keçirməsi üçün azı 14 rayon, şəhər təşkilatının rəsmi qərarı, yaxud 40-dan artıq Məclis üzvünün müraciəti və ya Müsavat Partiyası başqanının müraciəti tələb olunur. Əgər bunnardan biri olarsa, onda bu məsələ Məclisin gündəliyinə salınır. Sonda isə Məclis növbədən-kənar qurultay keçirməsi üçün qərar qəbul etməlidir. Narazıların isə buna nail olmaq imkanları

yoxdur". "Narazılar bu prosedurları reallaşdırmaq imkanı var" səualına Səxavət Əlisoy belə cavab verdi: "Mənim üçün maraqlı deyil ki, Arif Hacılı və Elman Fətah na deyr. Növbədən-kənar qurultay keçirilməsi ilə eləqədar kimin nə deməsindən asılı olmayaraq biz işe başlamışq. 10 gündür bu istiqamətdə iş gedir, onlar görəcəklər ki, biz hansı üsulla yeni qurultay keçirməyi əldə edəcəyik və onu keçirəcəyik. Odur ki, çox dərxişməslər və gedib nizamnaməni ağıb diqqətlə oxusunlar. Bilecəklər ki, bunların hamısı na deməkdir. Yekə-yekə danışmaqlarını da yerə qoysunlar".

Narazılardan olan Vürgün Əyyub isə Müsavatdan kənardə yaradılmış yeni hərəkatda təmsil olunduğu üçün Müsavatdan çıxarıla biləcəyi haqqda yayılan xəbərə münasibət bildirib. Report.az-a açıqlamasında V.Əyyub deyib ki, yaradılacaq Azə-

baycan Demokratiya və Rıfah Hərəkatının bayannama layihəsində göstərilib ki, istenilən partiya üzvü və müstəqil şəxs bu hərəkat qoşula bilər. Bu da o deməkdir ki, hərəkat siyasi deyil: "Müsavat Partiyasının Nizamnaməsi isə üzvlərinə iki siyasi təşkilatda olmağı qadağan edir. Müsavat Partiyasından hərasa getmək niyyətim yoxdur, partiyada da, hərəkatda da fəaliyyətim davam edəcək. Haqqında kiminse nə deməsi məni qətiyyən maraqlandırırmı. Partiyanın indiki rəhbərliyini qeyri-leğitim hesab edirəm. Qurultayda sərbəst Məclis üzvü seçilməyimə baxmayaraq, özümü Məclis üzvü hesab etmirəm. Diğer seçilənlər de legitim deyil. Ona görə də onların atacaqları hansısa addım məni qətiyyən narahat etmir. Müsavat Partiyası barmaqla idarə edilən partiya deyil".

□ E.SEYİDAÇA

amma bu iqtidarın Azərbaycanda hakimiyyət olduğunu qəbul etməlisən. Nəzərə almaq lazımdır ki, geosiyasi gərginlik arta biler, Cənubi Qafqazın qəsdiriləlməsi prosesinə rəvac verile bilər. Bu halda iqtidarlar dialog lazımdır və bu mühit yoxdursa, həm də müxalifətin günahıdır. Bunu tekce hakimiyyətin qüsürü kimi qəlema vermək olmaz. Dialog mühiti formalaşmasına imkan verməyiblər və bu gün birləşmələrə qarşı döyüşürələr. Müxalifətin mübarizə meydanı özüne qarşı açılıb".

Politoloq Milli Şuranın keçirdiyi son mitinqləri beynəlxalq təşkilatların diqqətini cəlb etməyə hesablanmış tədbirlər sayır: "Qəribin maliyyə institutlarının özüne çəkmək üçün mitinqlər təşkil olundu və 2 mindən artıq insan iştirak etmedi.

Cünki xalqın baş verənlərdən xəbəri var və artıq insanlar müxalifətin bu işlərindən bezib.

Mən o zaman İsa Qəmbərə de-

yirdim ki, Müsavat Milli Şuradan çıxın. İsa bəy bunu qəbul etmedi, ona görə yox ki, yanıldım.

Sadəcə, cəbhəçilərin ittiham-

rəndən uzaq durmaq üçün Milli Şurada qaldı. Başlar dəyişməyince, mitinqlər yoldan başqa

mübarizə metodları tətbiq edil-

meyin, barışq, dialog mühiti

yaradılmayınca müxalifət daha

da zəifləyəcək, iqtidar isə uzun illər hakimiyyətdə qalacaq. İlk

növbədə prosesləri parlamente

daşımış lazımdır və seçkilərdə

nəticə əldə olunmalıdır".

□ E.SALAMOĞLU

"Helikopter" çox irəli gələndə... - son dava haqqda qeydlər



Xəlid KAZIMLI

Bilirik, çox anormal savaşdır. Bunun bizə media qurumu olaraq fayda vermədiyini də bilirik. Amma onu da bilirik ki, susmaq, hücum edənin qabağında qəçməq yolverilməzdir.

Biləsiniz ki, ilk hücum edən tərəf bu dəfə də biz olmadıq. Ən böyük "cinayət"imiz Batumidəki bir forumda aşıq-əşkar ermənipərəstlik edən Çexiya təşkilatının adının qabağına mahiyyətini yazmağımız oldu.

16-17 ildir davam edən davanın növbəti raundu ordan başladı. Bəlkə də baş redaktorımız Rauf Arifoğlu bilsəydi ki, Çexiyani təmsil edən həmin təşkilatın ölkəmizdə bir alay müdafiəçiləri var, ari yuvasına çubuq uzatmadı.

Ancaq işdir, oldu, reportaj yazılı və orada bu məşum "ermənipərəst" ifadəsi yer aldı. Qovğa-qırğın da ondan sonra başıla.

Reportajın ertəsi günü barəmizdə "şərəfsiz, ləyqətsiz, alçaq, satqın, xəyanətkar" kimi epitetlərlə bəzənən onlarla status yazılırdı, "hakimiyyətə işləyirlər", "satılıqlar" kimi onlarla isterik, haray-həşirli qeydlər, şərhər yayıldı.

Bütün bu nifret püşkürməsi, bu həmlə-hücum "ermənipərəst" sözüne adekvat deyildi.

Ən maraqlısu odur ki, "ermənipərəst" adlandırılan təşkilat gerçəkden də ermənilərə rəğbət bəslədiyini gizlətmirdi.

Bizimkilər isə ənənəvi xasiyyətləri ilə, Roma Papasından artıq katolik olmağa, ən azı belə görünməyə and içib-lərmiş kimi hücumları davam etdirirdilər.

"Helikopter" in çox irəli gəldiyini, düz başımız üzündə uçuşunu görən əməkdaşlarımız o səmtə bir-iki ateş açıldılar və bir neçəsi hədəfə dəydi. Beləcə, savaş qızışdı.

İndi onlar o tərəfdən bəri atır, biz də bəridən o yana atırıq. Xeyli adam da tamaşa yurdu. Dədə Qorqud kimi qopuzu sinəsinə sıxıb savaşanların arasında barışdırıcılıq etmək istəyənlər də var.

Ünvanımıza səslənən ən ağır ittiham "iqtidara satılıqlar, rejimə işləyirlər" böhtanıdır. Əslində bu cinayət səciyyəsi daşıdır. Bu absurd ittihamın təsdiqləndiyi halda belə buna görə bize cəza düşmür. Qrantlar müqabilində başqa ölkələrə satılmaq və başqa dövlətlərə işləmək itithamı səslənəydi və doğrulsayıd, bu, təbii ki, qanunlarla təqib oluna bilərdi. O da bizlik deyil. Bu işə başqaları baxır.

Ancaq bu da təsadüfi ittiham deyil. Bu hücumlar "Yeni Müsavat" in işgüzər nüfuzunun zədələnməsinə, tirajının azalmasına, içtimai dəstəyinin sıfırlanmasına, sözünün kəsərdən düşməsinə, bir sözlə, iflasına yönəlib.

"Bu qəzetin "Səs" dən fərqi yoxdur" iddiasının da qayesi budur. "Səs" in tirajı, nüfuzu yoxdur axı, ziyanlı bir nəşərdir. Biz də "Səs" kimi olsaq, hücumcuların bizimlə işi olmaz.

Ona görə də onlar illərdən bərədir ciddi-cəhdə deyir, yazırlar: "Bir daha sübut olundu ki, Rauf Arifoğlu iqtidara işləyir".

Bu ifadədə isə məntiq yoxdur. Əgər Rauf Arifoğlunun iqtidara işləməsi artıq sübut olunubsa və aksiomdursa, onun "bir daha sübut olunması"na nə ehtiyac var? Yox, əger hər bu cür savaşlarda bu, yenidən "sübut olunursa", demək, iddia aksioma çevriləmib. Məsələn, heç kəs "bir daha sübut olundu ki, Everest dünyanın ən uca zirvəsidir", yaxud "yenidən təsdiqləndi ki, Nil dünyanın ən uzun çayıdır" deməz, cünki bu artıq sübut olunub.

Fəqət Rauf Arifoğlunun iqtidara işləməsi iddiasının hər dəfə "bir daha sübut olundu" deyə təqdim edilməsi göstərir ki, içtimaiyyəti, oxucuları buna inandırməq mümkün olmur. İddia ne qədər böyük, "sübut"lar nə qədər çox olsa da, hər gün "Yeni Müsavat" i verəqləyən minlərlə insan "satılmışlıq" in sübutunu görə bilmirlər.

Bələ şey olmayıacaq. "Yeni Müsavat" sona qədər tənqidli kursunu saxlayacaq. Hətta 2003-cü ilde İsa Qəmbər prezident kürsüsündə otursayıd, bu qəzet radikal müxalifət qəzeti olmasaydı da, tənqidçi qəzet olacaqdı.

İndi vəziyyət bu cărdür. Əlləri xarici donorların qrantina açılı şəxslər təhqirəmiz ifadələrlə dolu hücumlar etməkdə, biz də bəzən yüngül, bəzən ağır ifadələrlə müdafiə olunmaqdırıq.

Kənarda durub savaşı müşahidə edənlər çox da sevinməsinlər, bu elə bir qara güruhdur ki, özlərinin yegane ən güclü silahları olan qara-qışlıq və söyüş-latayırla bir gün hər kəsin qapısını döyəcəklər.

Biz bilirik ki, onlar haqsızdır. Siz də biləsiniz ki, biz bunların qabağından qaçmayaçaqıq. Onların səfində olan aggressive genclər də bilsinlər ki, liderləri bir gün onları yarıyolada qoyacaqlar. Yarıyolda qoyulanların sırası çox genişdir.



Politoloq: "Milli Şuranın mitinqləri Qərbin maliyyə institutlarını özünə çəkmək üçün təşkil olunmuşdu"

dövründən gələnlərdir. Partiyalar şəhər və rayon təşkilatlarına yeni simalar cəlb edə bilmirlər.

Təşkilatınna və yeni metodları tətbiqi olmadığına görə müxalifət hakimiyyətə qarşı rəqabət apara bilmir. Mübarizəni mitinq metodundan siyasi dialoga daşımaj istəmirlər və bu da müxalifətin öz zərərinə xidmet

edir. Nə qədər ki, iqtidarla dialog masasına oturmağa satqınlıq kimi baxılacaq, müxalifətin fəaliyyət perspektivi də o qədər daramاق".

N.Mirinin fikrincə, iqtidarla dialog gündəmə geləndə AXCP bu təklifi sərt etirazlarla qarışdı və hədyanlar yağıdırmağa başla-

di: "Sən bəyənməyə bilərsən,

□ E.SALAMOĞLU



Analoqu olmayan təzadlar

Mahal İSMAYILOĞLU
mahal57@mail.ru

Bəri

başdan bir ortaq ağrımızın olduğunu etiraf edək: Azərbaycan adlı ölkədə hər kəs, hər an istenilən səbəbdən həbs olunmaq qorxusunu yaşıyır. Özü də bu hiss nə varlıdan, nə də kasıbdan yan keçmir. Yeter ki, kimsə ayağını artıq düşüncələrə hakim kəsilən dairədən kənarə qoysun, dərhal rejimin cəza aləti olan məhkəmələr, polis, prokurorluq yuxarıdan gələn tapşırığı istisnasız icra edəcəklər. İndiyəcən repressiyalar nazirdən də, millet vəkilindən də, adı adamdan da yan keçməyi... Hakimiyət dairələrinin arzuladığı qorxu xofu formalılaşır. Ölkədə hökmərlərə edən avtoritar rejim bu baxımdan ən komfortlu həyat sürür...

Oqliqarlar hamının gözü önündə dövlətin resurslarını talayanda heç nədən çəkinmirlər. Yeter ki, bu talan artıq rəsmiyyətmiş qaydalara uyğun olsun. Diqqət yetirin, rəsmi olaraq heç bir milyarderi olmayan ölkədəki zənginlərə dünyadakı leqlər varlıları əksəriyyəti həsəd apara bilərlər...

Hakimiyət dairələri öz hobbisinə uyğun olan istenilən niyyətləri gerçəkləşdirirlər və bunun üçün milyardlarla pul xərclənir. Heç vaxt da toplumun rəyi öyrənilmir, narazı kütleni isə özündən savayı heç kim eşitmır. Kimsə bir boy yuxarı durub səsini ucaltsa, dərhal cəza mexanizmi işə düşür...

Bu qədər sosial, siyasi problemləri olan, ərazisinin 20%-i işğal altında olan, əhalisinin hər 9 nəfərindən biri ilərdən bəri yurdundan, yuvasından didərgin salınan bir ölkənin öz pulsularını böyük səxavətlə idman yarışlarına, ötəri beynəlxalq tədbirə xərclənməsini ne ilə əsaslandırlırlar? Reklamdırı? Belə reklamlara çevrəmizdəki ölkələrdə niyə ehtiyac duyulmur? Ən nəhayət, bütün bunların qarşılığında hansısa divident qazanırıqmı?

Kimse iddia edə bilər ki, bu qədər səxavətli ölkədə vətəndaş cəmiyyəti var, onun özək problemləri həll olunub? Nedən hakimiyət inadla sübut etmək istəyir ki, bütün bunları gözü görməyən, uğurlara sevinməyən kəslər də öz sıramızdadır...

Siyasi rejim məhz indi siyasi müxalifətin yoxluğundan məmənnünlük hissi keçirir. Açıq etiraf edək meydanda onun planlarını korrektə edə biləcək real siyasi qüvvə yoxdur. Olanların da başı sıralanan uğursuzluqlara görə biri-birini ittihad etməyə qarışır. Məhz uzun illər boyu sıralanan təqiblərdən sonra bu mənzərə yaranıb... Belə bir durum formalasdən sonra QHT-lər hakimiyət dairələri üçün gerçək təhlükəyəni çevrilmişdir.

Bircə-bircə onların siyahısına diqqət yetirin - hansısa QHT rejimin planlarını poza biləcək qədər güce, nüfuza, elektorata malik idimi? Olsa-olsa, bir an belə dayanmayan repressiyalara diqqəti yönəldir, bir çox hallarda Azərbaycandan kəndə - Avropa İnsan Haqları Məhkəməsində daha ədalətli qərar çıxarılmasına nail olurdular. Məhz bu baxımdan QHT-lər rejimin öz niyyətlərini gerçəkləşdirməsi yolunda, zəif də olsa, bir manə id.

Son iki ildə diqqətin siyasi partiyalar yox, məhz QHT-lər yönəlməsinin özək səbəbi də budur. Siyasi məhbusların palitrasına diqqət yetirin: indi siyasi partiyaların kontingenti QHT üzləri ilə əvəzlənib. Özü də onlar məhz hakimiyəti daim tənqid edən, hebslərə qarşı müqavimət göstərənlərdir...

Əslində vətəndaş cəmiyyətinin formallaşmasını, demokratianın yaşam normasına çevrilməyini QHT-lərsiz təsəvvür etmək mümkün deyil. Hakimiyət dairələri də səxavətlə buna pul xərcleyirlər. Özü də hakimiyətin arsenalındaki qurumların sayı müstəqillərdən qat-qat çoxdur. Bircə dəfə də olsa, rejimin onu tənqid edən QHT-lərə maliyyə vəsaiti ayırdığının şahidi olubsunuzmu? Ya da görüntülərinə yaradılan QHT-nin hakimiyət üçün bir faydası olub mu? Amma xaricdən alınan qrantların böyük hissəsi məhz bu ictimai təşkilatlara verilib. Bu sərənən gileyəlməyə də ciddi əsas yoxdur... Yalnız bir həqiqət var: rejim heç vaxt müstəqil qurumlarla əməkdaşlıq etməyib, onları düşünülmüş şəkildə doğmalara və yadlara bölüb...

Hakimiyətə müxalif mövqədə dayanan QHT-lərin fəaliyyətinə birdəfəlik qadağalar qoyulsalar, insan haqları sahəsində yaranan problemlər həllini tapacaqmı? Əslində bu hallar olmasa idi, rejim üçün arzulamadığı mənzərə də yaranmadı...

Biz təzadlar içinde yaşayırıq...

Dünya bazarda neftin qiyməti ucuzlaşmaqdə davam edir. APA-nın xəberinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedisində WTI neftinin qiyməti 0,35 dollar azalaraq 1 barelə görə 66,46 dollar olub. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəri isə 0,39 dollar ucuzaşaraq 69,25 dollar təşkil edib.

Bu tendensiya Amerikada və əksər Avropa ölkələrində, həmçinin qonşu Gürcüstanda və Türkiyədə də müşahidə olunur. Parallel olaraq da benzinin ucuzlaşması ilə müşahidə olunur. Azərbaycanda isə yanacağın qiyməti ilə bağlı hələ ki heç bir dəyişiklik müşahidə olunmur. İqtisadçı ekspertlər xaricdən idxlə olunan yanacağın ucuzlaşacağı ilə bağlı proqnozlar versələr də, bunun əksini iddiələr də var. Belə ki, ötən gün istiqələlər saytında verilən məlumatda görə, gelen ilin ilk iş gündündə, yanvarın 5-də Azərbaycanda benzini bahalaşa bilər. Bu barədə artıq Dövlət Neft Sirkətinin teklifləri Tarif (Qiymət) Şurasına təqdim edilib. Bu barədə istiqələlər az-a hökmətdəki mənbələrden məlumat daxil olub. Mənbə bildirib ki, dünya bazarında neftin ucuzlaşmasından bütçəyə dəyən ziyanı kompensasiya etmək üçün hökmət ilk növbədə yanacaq məhsullarının qiymətini qaldırmak niyyətindədir: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskli bir addımdır. Çünkü yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına ilə bağlıdır: "Qeyri-neft sektorunu bu itkiyə kompensasiya etmək gücündə deyil. Ona görə də hökmət bu itkiyə ele qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq



Səbuhi Rəhimli

Yeni ilə artıq sayılı günlər qalıb. Şərqi təqviminə görə 2015-ci il Keçi ilidir. 2015-ci ili Qoyun ili də adlandıranlar var. İlın sonu yaxınlaşanda astroloqlara müraciət etmək isə artıq ənənə halını alıb. Biz də bu ənənəyə sadıq qalaraq qarışqı dünyamızın sonrası gedisətimi öyrənmək üçün proqnozları çox zaman özünü doğrudan astroloq Səbuhi Rəhimliyə müraciət etdik.

Səbuhi Rəhimlinin dedikdən: "Keçi, yoxsa Qoyun ili? Gəlin, əvvəlcə bunu dəqiqlişdirək.

"İlin necə adlandırılması o qədər də böyük əhəmiyyət kəsb etmir. Təki o özü ilə sülh, firavanlıq, ruzi-bərəket və cansaqlılığı getirsin. O ki qaldı sualın konkret cavabına, qeyd edək ki, müraciət etdiyimiz astroloji mənbələrin böyük əsəriyiyində il Keçi adı ilə seviyyələndirilir. Biz də dünyada aparıcı mövqeyə malik olan Çin, hind və yapon astrologiyasına əsaslanır. Amma yənə də qeyd edim ki, adın mahiyyətinə varmağa ciddi ehtiyac yoxdur. Zodiak illərində mübahisəli adları ikili adlandırılrlar: Keçi-Qoyun, Pişik-Dovşan, Qaban-Donuz və saira".

- *Astronomik il yanvarın 1-də deyil, taxminan bir ay sonra başlayır. Bəs Keçi ili nə vaxt başlayacaq? Ümumiyyətlə, Yeni ilin asas rəmzləri, simvolları barədə nə deyə bilərsiniz?*

- Doğrudur, astronomik il

yanvarın 1-də başlamır. Bu, əsasən Yupiterin hərəket istiqaməti ilə tənzimlənən təqvim olduğu üçün Sutökən bürcünün dövrüne (20 yanvar - 19 fevral) düşür. Qarşıdan gələn ağac ünsürlü Götür Keçi ili də 2015-ci ilin 19 fevralında, Bakı vaxtı 04:47-də başlayacaq və 2016-ci ilin 7 fevralına qədər davam edəcək. Simvollara gelincə, ilin planeti Yupiter, uğurlu ayları mart, dekabr, uğursuz ayları iyun, sentyabr, düşərli günü bazar ertəsi, cümlə axşamı, ağır günü isə çərşənbə və şənbədir. Rəng göy, yaşıllı, bənövşəyi, daş-qası sapfir, ametist və zümrüddür.

- *At ili heç də yaxşı hadisələrlə yadda qalmadı, "Ebola" virusu, mühəribələr, siyasi almada baş verən qalmaqlar və saira. Bəs bu il necə, qalmaqlı yoxsa sakit keçəcək?*

- At sırf siyaset ili idi. Belə illər böyük maraqların toqquşmasına, mülkiyyət üstündə savaşların pik nöqtəsinə çatmasına, yalan informasiyaların

Astroloğun 2015 proqnozu: deputatların 40 faizi dəyişəcək...

Səbuhi Rəhimli: "Məhəlli münaqişələrin sayı artacaq, təbii fəlakətlər, xüsusən də vulkanlar daha geniş ərazini əhatə edəcək"

ayaq tutmasına, dini təriqətlərə zəmin yaradır. Bu barədə ötən ilin bu çağlarında danışmışdıq. Qarşıdan gələn Keçi ili də sakit deyil. Keçi incəsənət rəmzi olmaqla bərabər, həm də liderlik işarəsidir. Ağlılı olanları sevir, yalansız keçinə bilmir. Keçi tanınmış böyük adamların asanlıqla nüfuzdan salınmasında və ya əksine, heç kimin bəyənmədiyi, tanınmadığı birisinin qəfil yüksəlişinə zəmin yaradır. Keçinin pul yiğmaqla arası yoxdur, xörcləməyi sevir. Keçi ilinin oyun qaydaları da fərqlidir: heç bir körpünü yandırma, çünki məcbur olub o körpüdən geri dönenəksən. Bu daha çox siyasi müstəviyə aiddir. Konkret olaraq 2015-ci illə bağlı soruşturmasunuzsa, məhellə münaqişələrin sayı artacaq, yeni liderlər meydana gələcək, təbii fəlakətlər, xüsusən də vulkanlar daha geniş ərazini əhatə edəcək.

- *Yəqin ki, Keçi illərində olan hadisələri də gözdən keçirmisiniz.*

- Təbii ki. Bu illərdə çox ziddiyətli hadisələr olub. Onlardan bir qismını nəzərinize çatdırmaq istərdim: türkler Krimi və Moskvani fəth edib, Paraqvay, Liberiya, Əfqanistan, Livan və Sudan müstəqil-

lik əldə edib, radio ixtira olunub, Nobel mükafatı təsis olunub. Bundan başqa, Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər. İlk vertolyot Fransada havaya qalxıb. Bakı Dövlət Universiteti yaradılıb. Tehrandan Çörçill, Ruzvelt və Stalin arasında ikinci Dünya müharibəsinin sonrakı taleyini hell edən görüş keçirilib, Təbrizdə Azərbaycan Demokratik Firqəsi yaradılıb. Dünyada ilk dəfə olaraq SSRİ "RDS-37" adlı hidrogen bombasını sınaqdan keçirib, İsrail Şərqi Qüdsi işğal edib. Bakıda metro nəqliyyatı fəaliyyətə başlayıb, İranda İsləm İnqilabı qələbə çalıb. Sovet ordusu Əfqanistanı işğal edib. Azərbaycanın say-seçmə oğulları vertolyot qəzasında həlak olublar. SSRİ daşılıb, ABŞ-Böyük Britaniya koalisiyası ikinci dəfə İraqa hücum edib və ən nəhayət, 2003-cü ilin 15-16 oktyabrında baş verən hadisələr.

- *Bu il həm də Azərbaycanda parlament seçicisi olacaq. Nələr ola bilər, neçə deputat öz postu ilə vidaslaşacaq?*

- Seçkinin tarixini və naməzədlerin kimliyini dəqiq bilmədiyim üçün bu barədə proqnoz hazırlamaq imkanım yoxdur. Yalnız onu deyə bilərem ki, in-



diki millət vəkillərinin 40 faizdən çoxu yenilənəcək.

- *Adətən siz hər il aktiv olacaq ölkələrin də adını çəkirsiniz. Bəs 2015-ci ildə bu siyahı necədir?*

- Əslində dünya siyasetində astrologiyanın bu yanaşmasına xüsusi diqqət yetirilir. Təcim hesablamalarına görə, Yeni ildə adı bu və ya digər formada daha çox hallanan ərazilər Kiçik Asiya, Rusiya, İtalya, Portuqaliya, Macaristan, Yuqoslaviya, İspaniya, Latin Amerikası (Braziliya) və

Meksikadan başqa) və əksər ərəb ölkələri olacaq.

- *Keçi ili hansı ildə və bürçdə olanlara düşərli olacaq?*

- Əslində yuxarıda dediyim kimi, Keçi ilinin oyun qaydalarına riayət edənlər ilin mənfiətini daha çox qazanacaqlar. Astroloji baxımdan yanaşdıqda isə, Oxatan və Balıqlar bürücü üçün daha şanslı dövdür. İllerden isə təbii ki, Keçinin özü və dostları: Pişik və Qaban.

□ Günel MANAFLİ



cana xarici ölkələrdən daxil olan dərman preparatlarının keyfiyyəti şübhə altındadır. Bu baxımdan arıqlamaq üçün istifadə edilən dərmanlar da bu siyahıya aiddir.

Bu tip dərmanlardan istifadə mütləq həkim nəzərəti altında olmalıdır. Özbaşına preparatlar alıb ondan istifadə etmək yolverilməzdir.

Əməkdaşımız apteklərde olarkən ona bildiriblər ki, çaylardan istifadə tam təhlükəsizdir.

A.Qeybullu isə bunu tezkib etdi:

"Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, bu çaylar da bəzi hallarda insan orqanizmına pis təsir göstərir. Çaylardan da istifadə mütləq həkim məsləhəti ile olmalıdır. Onlardan istifadə zamanı bağışqlarda mineralallar əriyir, yağlar sovrulur. Lakin mütəmadi istifadə ona getirib çıxarıb ki, mikroelementlər tamamilə sıradan çıxır və maddələr mübadiləsi pozulur. Yəni bu çaylardan istifadə fasilelərə olmalıdır. Adıçəkilən çayların hansı şəraitdə qəbul edilmesi də həkimlə müyyəyenmişlidir. Çəkinin itirilməsi təkcə bədən çəkisinin itirilməsi demək deyil.

Burda xeyli tələtümər yaşıdır. Orqanizm üçün lazımlı olan amin turşuları, doymamış yağız-

lar var ki, onlar mütləq kənardan daxil olmalıdır. Belə olmazsa maddələr mübadiləsi pozulur".

Ariqlamaq psixi xəstəliyə səbəb olur

Aparılan araşdırımlar za-

manı məlum olub ki, tez bir za-

manda arıqlayan insanlarda

bəzi mənfi emosiyalar müşahidə olunur. Onlar özlərinə qapar-

nır, yeməklərə qarşı həssas

olur, ünsiyyətdə, münasibətdə

əsəb gərginliyi ilə üzləşirlər.

Həkim Adil Qeybullanın fikrin-

ca, hər şey balanslaşdırılmış

formada həyata keçirilmelidir:

"Çəkinin itirilməsi çox təhlükəlidir. Çəkinin itirdikcə orqanizmi müyyəyen balansda saxlamaq lazımdır. Balans gözənləndikdə psixi halların yaranmasına getirib çıxarıb. Emosiyaların motivasiyasında beyin sinte-

zinin əmələ gəlməsi isə qarşısalınmaz psixi vəziyyət yaratır.

Bütün bunların baş verməsi üçün gigiyena və qida institutları fealiyyətə keçməlidir. Sovet dövründə Tibb Akademiyasında bu cür institutların vardi və bu sahədə kifayət qədər işlər görürdü. Bu cür institutların özünməxsus xüsusiyyəti ondan ibarətdir ki, orqanizm və onda olan mikroelementlər yoxlanılaraq koncret program tətbiq edilir. Programda şəxşə hansı qidalardan istifadə edə biləcəyi tövsiyə edilir. Beləliklə, insan artıq çəkidişen sağlam tərzdə azad olur. Lakin bu gün belə bir institutun olmasına baxmayaraq, təessüfələ bildirməliyəm ki, onların fealiyyəti demək olar ki, yoxdur və ya xud nəzəre çarpır".

□ Xalida GƏRAYEVA

Gözel görünmek üçün... ölmeye dəyərmə?

Ariqlamaq üçün istifadə edilən dərmanlar həm də insanda ağır fəsadlar yarada bilər

Gözəl görünmək üçün xanımlar müxtəlif üsullara el atırlar. İdeal çəkidiş olmaq istəyi ilə "gözəllik qurban tələb edir" fikrini əsas götürərək yeməkdən, qidalardan imtiyad edir, aşırı dərəcədə idmanla möşkul olur, maye itirmək üçün sidik-qovuculardan istifadə edir, sünə qusma yaradırlar. Bu isə qorxunc anoreksiya xəstəliyinin osasını qoyur. 2006-ci ildə adıçəkilən xəstəlik səbəbindən bütün dünyada tanınan brasiliyalı model Anna Karolina Rosten 21 yaşında dünyasını dayışib. Ele həmin il Argentinanın on bahalı moda agentliyində çalışısan 18 yaşlı model Elliana Ramos öz otağında ölü tapıldı. Ölümündən əvvəl gənc modelin günlərlə alma və pomidorla qidalanlığı məlum oldu.

Gözəllik naminə özünü qurban verməyə dəyərmə?

Qadınlar daha çox en asan üsulla-dərman içməyə üstünlük verirlər. Bu cür dərmanlarla bağlı apteklər üz tutduq. Apteklərdə müxtəlif adlarda arıqlama çəkəni və qiyməti bize maraqlı gələn istənilən arıqlama metodunu əldə edib istifadə edə bilərik. Halbuki hər bir şəxsin özüne məxsus orqanizmi, fiziki xüsusiyyətləri var. Ekspertlər bildirlər ki, bəzi arıqlanın dərman preparatları plastik

istifadəsinin mümkünüyünü bildirirlər. Əməkdaşımızın "bes hansı daha effektlidir" sualına cavab isə beşər oldu: "İnternetə daxil olun, hansını bəyənirsiz, nezərinizdə saxlayın, gelib bizdən ala bilərsiz". Belə çıxır görkəni və qiyməti bize maraqlı gələn istənilən arıqlama metodunu əldə edib istifadə edə bilərik.

"Azərbaycan dərman bazarı çox təhlükəli vəziyyətdədir. Yəni həyəcan təbili çalınacaq bir durumdadır. Üstəlik, ictimaiyyətin de bu sahəye nəzarəti zəifdir. KİV-ləri bu haqda bəzi təbliğatlar aparr, amma bu yetəri deyil. Fikrimə, çox ciddi müqavimet olmalıdır. Azərbay-

Qarabağ problemini dinc yolla tarixin arxivine vermek üçün daha bir fırsat ili olundan çıktı. Əvəzində səməresiz illerin sayı rekord həddə - 20-yə çatdı. Güney Qafqazın üzüci, eyni zamanda ağar problemi beləcə, 2015-ci ilə adlayır. 20 illik uğursuz danışqların səbəbləri sözsüz ki, obyektiv və subjektiv karakterlidir. Onların içinde Azərbaycanlı asılı olan da var, olmayan da. Az əhəmiyyət kəsb edən da var, müstəsən önmən daşıyan da. Əfsus ki, Dağılıq Qarabağ məsələsinin həllində ATƏT-in Minsk Qrupu (MQ) 20 illik zaman kəsiyində də öz missiyasının öhdəsindən gələ bilmedi. İki onillik ərzində işğal altındakı ərazilorimizin birçə qarışının belə azad edilməməsi qrupun "fadalyış olsalı" haqda bitkin qənaət yaradır.

Status-kvonun uzanması = müharibə

İxtilafın dinc həllinə ayılan qiyməti zaman ise əlbəttə ki, sonsuz deyil və getdikcə daralır. Daraldıqca sövq-təbək, müharibə ehtimalı da artır. Çünkü istənilen sülhün, xüsusiən də gecikməsiz sülhün alternativi hərbdür. Odur ki, danışqlarda irəliləyiş məsəlesi indi heç vaxt olmadığı qədər vəsitəcələr üçün də, münaqişə tərəfləri üçün də imperativə çevrilib.

Status-kvonun dəyişməz qalması təbii ki, ən çox Azərbaycanı narahat edir. Prezident İlham Əliyev "Rossiya 24" telekanalına müsahibəsində konflikt ətrafindakı son durumundan danışarkən belə bir cümlə işlədib: "Təessüf ki, biz münaqişənin nizamlanması ilə bağlı danışqlarla uğurdan danışa bilmirik. Səbəb çox sadədir, çünkü Ermənistən sühl istəmir".

Və yaxud belə də demək olar: Ermənistən sühl istərir, ancaq Azərbaycanın tam və qeyd-şərtsiz kapitulyasiyası hesabına; Bakının Dağılıq Qarabağdan birdəfəlik, Laçın və Kelbecərdən isə qismən imtinasi şərti ilə; ikinci Qarabağ savaşının herbi nticələrinin rəsmiləşdirilməsi və hamı tərəfindən təniməsi qarşılığında.

Heç bir ciddi iqtisadi və herbi gücü olmayan, mühüm coğrafi əhəmiyyət daşımayan cırdan ölkənin belə yekə iddialara düşməsi şübhə yox ki, global güclərin - Rusiya və Qərbin məsələyə iki standart yanaşmasından, daha dəqiqi, onların illərdir beynəlxalq hüquq gözərdi edərək işğalçı ilə işgala məruz qalanı tərəzinin eyni gözünə qoymasıdan, Azərbaycan və Türkiyəyə qarşı erməni kartından siyasi şantaj qismində yararlanmaq istəyindən qaynaqlanır.

İki işgal, iki yanaşma, ikili standart

Ukrayna (Krım) böhranı fonunda belə yanaşma və ikili standart mövqeyi çıpalığı ilə özünü göstərdi. Xronologiyaya diqqət edək: bu ilin martında Rusiya beynəlxalq hüquqlara, Ukraynanın ərazi bütövlüyü ilə bağlı götürdüyü yazılı öhdəliyə məhəl qoymayaq Krimi iləqə edildi. Dərhal da Qərb başda olmaqla beynəlxalq birlik tərəfindən işğalçı kimi damğalandı. Krımdan çıxması tələb olundu, Ukraynanın ərazi bütövlüyü dəstəkləndi. BMT Baş Məclisində ABŞ və Avropa Birliyinin təşəbbüskarlığı ilə Kiyyevin xeyrine xüsusi qətnamə qəbul olundu (Azərbaycan da ona səs verib).

Tam doğru və məntiqli.



Dünyanın aparıcı ölkələri bu barədə öz sözlərini aydın bildirməlidirlər. Özü də tek bayanatlarla yox, həm də qəbul edilən qərarlara hörmət eləməklə..."

Problem də bundadır. Məhz belə köhnə-yeni şərtlərlə Qarabağ ixtilafi 2015-ci ilə adlayır. Gələn il gözlənlər nə olacaq, müharibə riskləri hansı dəyişikliyə ugrayacaq?

Məsələn, Qafqaz Strateji Araşdırımlar Mərkəzinin sədri Həsən Oqtay hesab edir ki, Qarabağda hər an hər şey ola bilər. **Sitat:** "2015-ci il Qafqaz üçün çox dinamik keçəcək və bunun dünən nöqtəsi da Dağılıq Qarabağ olacaq". Deməli, sülh istəyirikse, müharibədən daha yaxşı hazırlaşmalıdır. Hazırlıq isə tek-

yabr vertolyot insidenti kimi blits-hərbi uğurların sayını artırmaqla düşmən ordusu və toplumunu de-moralize olunmasını sürətləndirmək.

4. Ermənistən iqtisadi təcridini sürətləndirən ortaqlıq layihələri davam etdirmək, o sırada tərefdaş ölkə Gürcüstən Ermənistənə yeni kommunikasiya xətləri açmasına imkan verməmək; İravan bölgədə konstruktiv mövqə tutmayınca sərhədlərin bağlı qalmasını təmin etmək, işgalçı ölkədən emiqrasiyanın sürətlənməsinə və daxili naraziğin artmasına stimul vermek.

5. Təbii mütəffiqimiz Türkiye ilə bütün strateji sahələr üzrə dəha da yaxınlaşmaları və sinxron siyaset yürütmək xəttinə sadıq

Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Sülh istəyirikse, müharibədən daha yaxşı hazırlanmalıdır...

Bəs, analoji durumda olan başqa bir postsovet ölkəsinin - Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, taleyi necə olsun? Paradoksallıq da ondadır ki, Krımın ilhaqından və Rusiyanın təcavüzkar kimi damğalanmasından iki ay sonra - mayda Qərbin 1 nömrəli dövləti, ABŞ-ı təmsil edən vasitəçi-diplomat Ceyms Uorlik Qarabağda dair 6 bəndilik həlli modeli irəli sürür və orada iki başlı ifadələrlə Dağılıq Qarabağa gələcəkdə müstəqillik vəd olunur, referendum məsəlesi teklif salınır. Halbuki neinki Krim məsələsində, Abxaziya və Cənubi Osetiya məsələsində da belə yanaşma olmayıb. Əksinə, ABŞ başda olmaqla, Qerb dövlətləri Rusiyani Gürcüstənə münasibətdə vaxtaşır işgalçı adlandırmır, Moskvadan iki separatçı qurumun tanınması barədə 2008-ci ildə verdiyi qərar geri oxumağı tələb edirlər...

Rusun "ədaləti" ndən qurtulub Qərbə siqınsaq...

Bu il Qarabağ məsələsinə dəxli olan da bir "qara yubile" qeyd olundu - amma ermənilər tərəfdən. Söhbət 1 dekabr 1989-cu ildə Ermənistən SSR Ali Sovetinin qəbul edədi, Dağılıq Qarabağ Müxtər Vilayətini Ermənistənə birləşdirmək haqqda qanunsuz və presidenti olmayan qərarından gedir. Çoxları yəqin bilmir ki, həmin qərardan 25 il ötsə də, bu günək ləğv olunmayıb. Yeni Krımı Rusiya necə "sənədləşdirib", Dağılıq Qarabağ da Ermənistənə eyni üssü birləşdirilib.

Və yə noyabrın axırında Avropa Birliyinin 13 Donetsk və Luqansk separatçısına tətbiq edədiyi sanksiyalar qüvvəyə minib. Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı fealiyyətə görə onların AB ərazisində girişi yasaqlanıb, bank hesabları dondurulub. Ancaq həmin sanksiyalar qüvvəyə minən günlərdə Qarabağdaki separatçı rejimin başı Bako Saakyan ABŞ və Avropanı dolaşır, rəsmi şəxslərlə görüşlər keçirirdi.

Yaxud necə olur Rusiya Donbas separatçılarına 1-2 "KamAZ" silah göndərən kimi Kremlə qarşı sanksiyalar sərtləşdirilir, Azərbaycan ərazisində Ermənistənən Dağılıq Qarabağa separatçıları ilə birgə illərdir ortaq hərbi təlimlər keçirməsinə isə



təmkinli və normal yanaşılır?

Bu yerdə politoloq Elxan Şahinoğlunun fikri ilə razılaşmaq mümkünsüzdür: "Donetsk və Luqansk separatçılarından fərqli olaraq erməni separatçıları Qərbə daha yaxındır. ABŞ Konqresi onlara hər il maliyyə yardımı da ayırır. Avropanın da mövqeyi eynidir - Qarabağ separatçıları Donbas separatçılardan yaxşıdır".

Bələ çıxır ki, bu, doğrudan da onların öz doğma separatçılarından. Ele baş sual da budur ki, Azərbaycan Rusiyanın "ədaləti"ndən qurtulub Qərbin "ədaləti"nə siqınsa, "Yağışdan çıxıb yağmura düşən" vəziyyətine tuş gelməz ki?

2015-ə köhnə-yeni çağırışlarla...

Sadalananlardan sonra Azərbaycan prezidentinin müsahibədə söylədiyi "20 ildən cəhd" BMT-nin Dağılıq Qarabağda dair qətnamələri yerinə yetirilmir, cümlə onların həyata keçirilməsini təmin edəcək mexanizm yoxdur" fikrine təccübələnməyə dəymir. Ölkə başçısı bu xüsusda dünyada beynəlxalq institutların deformasiyası prosesinin getdiyini də xüsusi vurğulayıb və bildirib: "Bu, çox təhlükeli və narahatedici vəziyyət

ce hərbi qüdrəti ehtiva eləmər təbii ki.

Bir şey dəqiqdır ki, növbəti ilə də münaqişə zonasında status-kvonu süni şəkildə saxlamaq əvvəl illər və müqayisədə qat-qat çətin olacaq. Hətta belə cəhdər ağır fəsadlara getirə bilər. Çünkü Azərbaycanı sənədək gözləyə, səməresiz danışqların iştirakçısı ola bilmez.

Odur ki, Azərbaycan Qarabağ strategiyasını özündən asılı olan aşağıdakı istiqamətlər üzrə bir az da güclənmək və təkmiləşdirmək zorundadır:

1. Hərbi quruculuq və iqtisadi sahələrdə inkişaf tempini saxlamaq və artırmalı, hərbi parkımızın daha da modernləşdirilmə işini davam etdirmək; neftin qiymətinin düşməsi ilə bağlı hərbiye ayrılmış vəsaitin dəha yaxşıdır.

2. Diplomatı, təhlükət və əks-təhlükət, informasiya siyasetini müasir dövrün çağırışları (İŞİD təhlükəsi və s.) də nəzərə alınmaqla daha da cəlalamaq; virtual məkanda düşmən dövlətin öncüllüyünə imkan verməmək; Milli Tehlükəsizlik Konsepsiyasına və Hərbi Doktrinaya yənidən baxmaq.

3. Fürsət düşdükçə 12 no-

yalmaq, Gürcüstən da daxil birge hərbi təlimlərin sayını artırmaq.

6. Putinin Qarabağ məsələsində söz haqqımızı əlinənən alacaq Avrasiya layihələrindən maksimum kənar durmaq (işgalçı ölkə ilə MDB tərkibində birge mövcudluğumuzun acı tecrübəsi yəter). Rusiya iqtisadiyyatı çökəcək, ona və satelliti Ermənistənən yol yoldaşı olmayıq.

7. Munaqişənin mötbər beynəlxalq tribunalardan dəha effektli və intensiv şəkildə səsləndirmək, separatçı rejim üçün "öz müqəddərətini təyin etmə" haqqını nəzərdə tutan principin danışqların gündəmindən çıxarılmamasına nail olmaq; Donetsk və Luqansk separatçıları kimi, erməni separatçılarına da sanksiya tətbiqinə müvəffeq olmaq;

8. Xüsüsilə də həmsədr dövlətlərde Türkiye diasporu ilə əl-əl daxili ictimai rəyə təsir üçün Qarabağ lobbiçiliyini gücləndirmək.

9. Ölkənin və toplumun xariçti təcavüz və təhdidlərə qarşı müqavimətini zəruri səviyyədə saxlamaqdan ötürü daxili milli barışın təmin etmək (Bizcə, ölkə miqyaslı Böyük Qarabağ Forumunun vaxtı çatıb).

10. Azərbaycanın dostlarının sayını artırmaq üçün onun demokratik imicini möhkəmətə (Toleyrən deyib ki, "Düşmənlərin sayını artırın siyaset yaxşı siyaset deyil").

Saxta erməni soyqırımının yaxınlaşan 100 illiyi sadalanan istiqamətlər üzrə dövlətin, siyasi qüvvələrinin zəruri səviyyədə saxlamasıdan ötürü daxili milli barışın təmin etmək (Bizcə, ölkə miqyaslı Böyük Qarabağ Forumunun vaxtı çatıb).

□ Zahid SƏFƏROĞLU

Qeyd: Azərbaycan Respublikasının Prezidenti yanında Külliyyə İnförmasiya Vəzifələrinin İñiqşafına Dövlət Dəstəyi Fondu-nun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.



ÜSAVAT

Son səhifə

N 298 (6007) 6 dekabr 2014



Dünyanın ən kök insanı öldü

Böyük Britaniya-da dünyanın ən kök adamı dün-yasını dəyişib. Bu barədə lenta.ru saytı "The Daily Mirror" a istinadən xəbər verib. Kit Martinin 44 yaşı, 444 kilogramm çəkisi olub. Kişi-nin ölümüne isə pnevmo-niya xəstəliyi səbəb olub. K.Martin "Ginnesin Rekordlar Kitabı"na məhz dünyanın ən ağır adamı kimi daxil olub. Martin mədəsinin kiçildilməsi əməliyyatı keçirəndən 8 ay sonra dünyasını dəyişib. Bu, Kitin arıqlamaq üçün etdiyi cəhdlerin ən sonuncusudur. Xəbərlərdə qeyd olunur ki, Martin yeniyet-melik yaşında anasını itirəndən sonra sürətlə kökəlməyə başlayıb. O, kökəlməsində ancaq özünü ittiham edirmiş: "Məni heç kim yeməyə məcbur etmirdi. Başına silah dirəyən də yox idi ki, çoxlu yе".

Martin nəinki işləmək, heç yerindən tərəfənmək imkanına da malik deyildi. Dünyanın ən kök adamının hətta geyimləye heç nəyi yox idi. Çünkü onun ölçüsündə hər han-sı geyim satışda olmayıb. Martin evli deyildi və heç kimlə də münasibət qur-mamışdı. Kite gündəlik 18 nəfərlik tibbi heyət (tibb qardaşı, sanitər və həkim) qulluq edirdi. Britaniyalı ekspertlərin hesablamasına görə, "rekordsmenin" 1 illik saxlanma xərci 64 min dollar təşkil edib.

Gözəl qadın sadəcətsizdir?

Alimlər sübut edib ki, qadınlar bir kişi ilə birgə olmamışdan qabaq onun üzünün formasına fikir verməlidir. Belə ki, təkcə kişinin görünüşü onun etibarsız olub-olmadığını müəyyənləşdirə bilər. Avstraliyanın Araşdırma Mərkəzinin bir qrup alimi 34 kişi və 34 qadından ibarət qrupa onların tanımadığı insanların rəngli fotosəkillərini göstəriblər. Daha sonra tədqiqatçılar alda olunan nəticələri tədqiqatın personajlarının şəxsi həyatları ilə müqayisə ediblər və belə nəticəyə gəliblər ki, qadınlar həmin şəxslərdən kimin sadıq, kimin etibarsız olduğunu daha dəqiq müyyən edə bilirlər. Bu zaman onlar öz fikirlərini hər bir kişinin nə dərəcədə cəsarətli görünümü ilə əsaslandırırlar. Onlar bu keyfiyyətin həddin-



dən çox olduğu şəxsləri eşq macəralarına daha meyilli insan kimi qiymətləndiriblər.

Öz növbəsində, kişiler bu zaman qadının cazibədarlığını əsas götürərək nisbətən daha

Gülən insanlar

Çox yaşayır

Səmimi gülümsəməyi bacaranların ömrü 80 il və da-ha çox olur. Üzdən təbəssüm əskik olmayan insanlar çox yaşayır. Amerika alimləri bu qənaətə gəlib. ABŞ psixoloqlarının bu nəticəyə gələmisi təsadüfi deyil. Onlar keçən əsrin 50-ci illərindəki 230 idmançının fotosəkkini seçib. Sonra isə bu tədqiqatın məqsədi barədə heç bir məlumatı olmayan könüllülərdən həmin fotosu onlarda eks olunmuş insanların təbəssümü-nün genişliyi və səmimiliyi üzrə düzəməyi xahiş ediblər. Fotosəkkillər üç qrupa bölündüb: ürəkdən gülənlər, sənii gülümsəyənlər və gülümsəməyənlər.

Məlum olub ki, gülümsəməyen insanlar orta hesabla 73 il yaşayıb, saxta təbəssüm sahiblərinin orta ömrü 75 yaş-dan az olub, səmimi, açıq gülümsəməyi bacaranlar isə 80 il və daha çox yaşayırlar. Bu cür təbəssümde insanın üzünün bütün əzələləri iştirak edir.

Nikbinliyə, həyatsevərliyə dələlet edən geniş təbəssüm insanın immun sisteminin, ürəyin, damarların işini yaxşılaşdırın hormonların yaranmasına müsbət təsir göstərərək sağlam qalmağa kömək edir. Həyata bədbin baxışlı insanlar isə çox vaxt müxtəlif virus, mədə-bağırısaq və əsəb xəstəliklərindən əziyyət çəkir.



QOÇ - Səhhətinizlə bağlı problem - yoxdur, uğurlu gün hesab etmə olar. Üzərinizə düşən vəzifələrin məsəliyyətini dərk etsəniz, planlarınızın əksəriyyəti reallaşacaq. Tanrı-nı yaddan çıxarmayın.

BUĞA - Təxminən saat 13-dən etibarən ulduzlar qarşınızda bir neçə şans yaradacaq. Ələlxüsüs da gələcək perspektivlər üçün bu fürsətin əhəmiyyəti böyük olacaq. O vaxta qədərse gözüuaçıl olun.

ƏKİZLƏR - Gün boyu mənfi yüklü Ay bür-cünüzdə olsa da, nəzərdə tutduğunuz planlar müsbət həllinə yaxınlaşacaq. Dedi-qodudan uzaq olun. Məsiət problemlərini deyil, mənvi duyğularınızı qabardın.

XƏRÇƏNG - Bir qədər mistik təqvimdir. Amma əminlik ki, siz belə bir gündə falçı və ya cadugər yanına yox, müqəddəs ziyanətgahla-ra, ibadət yerlərinə baş çəkəcəksiniz. Pulla bağlı ehtiyatlı olun.

ŞİR - Bir çox bürclər kimi siz də əsas vaxti-nizi sevgiya həsr edin. Çünkü yeganə uğuru-nuz bu sahədə olacaq. Digər məsələlərdə isə qalmaqla gözlenilir. Vəzifəli adamlarla ehtiyatlı davranın.

QIZ - Kifayət qədər uğurlu gündür. Hətta havaların dəyişənləyi də ovqatınıza mənfi tə-sir göstərməyəcək. Məhəbbət amilinə dəha çox diqqət yetirin, işgüzar sövdələşmələri sürətləndirin.

TƏRƏZİ - Həddindən ziyadə səmərəli bir gün yaşayacaqsınız. Qonşu və qohumlarla təmkinli və ədalətli davranışın. Sevindirici xə-bərlər, uğurlu hadisələr ovqatınızı yüksəldə-cək.

ƏQRƏB - Saat 15-ə qədər bütün vacib iş-lərinizi yekunlaşdırın. Çünkü göstərilən müd-dətde iştirakçısı olduğunuz proseslər xeyri-nizə cərəyan edəcək. Sonrakı saatlarda neytrallıq nümayiş etdirin.

OXATAN - Fəaliyyətlə bağlı uğurlarınız bi-re-beş qat arta bilər. Bunun üçün həmkarları-nızla əlaqələri dərinləşdirməli, yeni iş təkiflə-rinə başdanşovdu yanaşmamalısınız. Risk etməkdən qorxmayın.

ÖGLAQ - Ulduzların düzümu dəha çox qarşılıqlı münasibətlər zəminində uğurlara yiylənəcəyinizdən xəbər verir. Bu yönündə sevgi amilini dəha çox qabardın. Axşamsa ehtiyatlı olun.

SUTÖKƏN - Yeni əlaqələr qurmaq, nəzər-də tutulan planların icrası üçün sövdələşmə-lərde iştirak etmək baxımından çox səmərəli gündür. Səhhətinizlə bağlı problemləriniz isə tədricən qaydasına düşəcək.

BALIQLAR - Qarşınızda duran gündə Götü-qubbəsi dəha çox neytrallıq nümayiş etdir-məyinizi tələb edir. Ciddi sövdələşmələri, riskli məsələləri (ələlxüsüs pulla bağlı) təxirə salın.

Unutmayın, Tanrı uledzlərdən dəha yüksəkdə durur!

Pişiyi zümrüdü rəngə boyadılar

Bolqa-rista-nın Varna şəhərinin küçə-lərində nadir pişik dolaşır.



O, zümrüd rəngdədir. Milli.az "Daily Mail"ə istinadən bildirir ki, bu rəng pişiyin anadangelmə "çalar"ı deyil. Polisden verilən məlumatə görə, xuliquşalar pişiyin üzərinə yaşıl boyaya tökəndən sonra zavallı heyvan bu görünüşə düşüb. Varna polisi xuliquşarı arayır.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU

Lisenziya N: B 114
SAYI: 5.400